

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 149 (5380) 19 avqust 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Strateji hədəfə çatmaq üçün mühüm qərarlar qəbul edilib

Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanda mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb



- 10 Internet saytlarının rəhbərlərinə xəbərdarlıq edilib
- 7 Ermənistən ordusundakı qətillər və intiharlar cəmiyyətin narahızlığını artırıb
- 16 Bədii gimnastika üzrə 24-cü Azərbaycan çempionatı keçirilib

Strateji hədəfə çatmaq üçün mühüm qərarlar qəbul edilib

Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanda mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb



İnkaredilməz həqiqətdir ki, hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Ulu Öndər Heydər Əliyevin "İqtisadiyyati güclü olan dövlət hər şeyə qadirdir" tezisi bu gün də tam sürətlə davam etdirilməkdədir. Belə ki, son 14 ildə Heydər Əliyev siyasetini uğurla davam etdirən Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft gəlirlərindən səmərəli istifadə etməklə, ölkədə iqtisadiyyatın saxlanıldığını nail olmayı, ağırlıq mərkəzini tədricən neftdən kənar sahələrə yönəltməyi və beləliklə də, iqtisadi artımın qeyri-neft sektorunun hesabına baş verməsini qarşıya mühüm vəzifə kimi qoyaraq, bu strateji hədəfə çatmaq üçün mühüm qərarlar qəbul edib.

Ümumiyyətlə, deye bilərik ki, praqmatik ve qətiyyətli siyasetçi olan Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində son illər Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətde ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydən veren sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilib

Bəhs olunan dövrədə neft gəlirləri hesabına ölkənin maliyyə imkanlarının genişlənməsi fonunda aktiv şəkildə əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilib. Həyata keçirilən məqsədyönlü siyaset sayəsində ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeleşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndiril-

məsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rıfah halının yaxşılaşmasına diqqətəlayiq uğurlara imza atıb. Həmçinin, 2004-cü ildən start verilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bölgelərin də tarazlı şəkilde inkişaf etmesi və iqtisadi güc amilinə çevrilmesi ölkənin potensialının artmasına güclü impuls verib. 2004-2015-ci illər ərzində Azərbaycanda orta hesabla 10,6 faiz iqtisadi artım müşahidə edilib ki, bu da bütün dünya üzrə ən yüksək göstəricilərdəndir. Ötən 2016-cı ildə, eyni zamanda, cari 2017-ci ilin ilk yarısında da bu mühit özünü kifayət qədər təsdiqləyib. Belə ki, yeni neft strateyiyanın uğurla reallaşdırılması ilə respublikamız öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib və hər cəhdən güclü dövlətə çevrilib. Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu özündə birləşdirən Azərbaycan regionda mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasının əsas təşəbbüskarı rolunda çıxış edir. Respublikamızın feal iştirakı ilə həyata keçirilən enerji, infrastruktur və digər layihələr, bütövlükde regionun inkişafında mühüm rol oynayır. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilib. Azərbaycanın feal təşəbbüsler ireli sürdüyü və hər cür dəstək verdiyi enerji layihələri ölkəmizin region və Avropa İttifaqı məkanı üçün önemini artırın faktorlar qismində çıxış edir.

Aparılan islahatlar konseptual xarakter daşımamaqla konkret hədəflərə istiqamətlənib

Hazırda qlobal miqyasda müşahidə edilən arzuolunmaz tendensiyalar beynəlxalq dairelərdə müəyyən narahatlıqlar yaratısa da, ölkəmizdə yeni şəraitə uyğun olaraq həyata keçirilən islahatlar Azərbaycanın həmin narahatlıqlardan kənardə qalmamasına kifayət qədər zəmin yaratmaqdadır. Belə ki, son illərdə dünyada müxtəlif sebəblərdən iq-

tisadi tənəzzül meyillərinin artması, o cümlədən də, 2014-cü ilin yaşından etibarən birjalar da neftin qiymətinin 4 dəfəyədək aşağı düşməsi qlobal miqyasda iqtisadi gərginliyi əhəmiyyətli dərəcədə artırıb. Hazırda qlobal məkanda yaranan çağırışlara uyğun yeni iqtisadi inkişaf hədəflərinin müəyyənəşdirilməsi dünənə ölkələri üçün son dərəcə aktual məsələyə çevrilib. Dünya miqyasında baş verən mənfi proseslər qlobal iqtisadiyyata six integrasiya edən Azərbaycana da öz mənfi təsirini bu və ya digər dərəcədə göstərir. Ən azından, onu vurğulamaq lazımdır ki, dünya birjalarında neftin qiymətinin keskin şəkilde aşağı düşməsi respublikamızın valyuta daxiləlmələrini azaldıb. Bununla belə, yeni iqtisadi şəraitdə də ölkəmiz inkişafı istiqamətlənib. Bu baxımdan, Azərbaycanda Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən, milli iqtisadiyyatımızın ayrı-ayrı sahələri üzrə aparılan islahatlar böyük aktuallıq daşıyır. Qarşıya qoyulan əsas məqsəd ölkəmizin yaranmış vəziyyətdən mümkün qədər minimal itkilərlə çıxmamasına nail olmaqdan və inkişafın ardıcılığını təmin etməkdən ibarətdir.

Azərbaycanda zamanında qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanılması və bu sahədə nəzərəçarpacaq uğurların qazanılması indiki qlobal çətinliklər şəraitində ölkənin inkişafə istiqamətlənməsini şərtləndirən əsas amillərdən biri qismində çıxış edir. Məhz neftdən kənar iqtisadiyyatın inkişafının nəticəsidir ki, ölkəmizdə qlobal kataklizmlərin təsiri nisbətən az hiss olunur və başlanan islahatlar sayəsində ölkə iqtisadiyyatının mənfi qlobal təsirlərə müqavimət gücü artır. Yeni şəraitdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında başlanan islahatlar yaxın perspektivdə ölkə iqtisadiyyatının neft amilindən asılılığını tamam aradan qaldırmağa hesablanıb. Xüsusi olaraq, vurğulamaq yerinə düşər ki, aparılan islahatlar konseptual xarakter daşımamaqla konkret hədəflərə istiqamətlənib.

"Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə start verilib

Yeni dövrün tələbini uyğun olaraq, həzirdə ölkəmizdə ixracın təşviqi sistemi işə salınıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı eləvə tədbirlər haqqında imzaladığı Fərmandan 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində eləvə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Fərman əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının

Rəsmi xronika

Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şəğan və Şüvələn qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı eləvə tədbirlər haqqında Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Öfqanistan Prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Öfqanistan İslam Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adımdan ürək-dən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Öfqanistan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafələrinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Size möhkəm can-sağlığı, işlərinizdə uğurlar, dost Öfqanistan xalqına sülh və tərəqqi arzulayıram".

ərazisində yaradılan qeyri-neft məhsullarının dəyerinin xüsusi çəkisindən, habelə, ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur. Dövlət başçısının bu yaxınlarda imzalığı müvafiq Fərmana əsasən isə, xarici ölkələrə ixrac missiyalarının təşkiline, xarici bazarların araşdırılmasına, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə start verilib.

Respublikamızda dövlət başçısının siyasi iradəsinə uyğun olaraq müəyyənəşdirilən iqtisadiyyatın neftdən kənar sahələrinin inkişafı strategiyasında, həmçinin, kənd təsərrüfatında intensiv metodlardan istifadə etməklə, yüksək məhsuldarlıqda nail olunması, respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması əsas hədəflərən biri kimi nəzərdə tutulub. Bu da təsadüfi deyil.

Belə ki, Azərbaycan kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik olan ölkədir. Son illərdə görülmüş tədbirlər sayəsində bir sıra pozisiyalar üzrə daxili ərzaq təminatının sırf yerli istehsal hesabına ödənilməsi böyük nailiyyətdir. Hazırda aqrar sektorunda istehsal və ixrac imkanlarının artırılması məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilir. Ötən ildən başlayaraq, ayrı-ayrı bölgələrdə texniki bitkilərin becərilməsinə, o cümlədən, pambıqcılığın, tütünçülüyün, baramaçılığın inkişafına həm güclü siyasi dəstək verilir, həm də fermerlərə hərəkəflə maddi kömək göstərilir. Tütünçülüy, pambıqcılıq, baramaçılıq və s. sahələri ehətə edən iqtisadi və kənd təsərrüfatı layihərinin reallaşdırılması da özündə bu faktorları ehtiyyat etməkdər.

Beləliklə, həyata keçirilən bu və digər islahatlar yeni şəraitdə ölkəmiz üçün böyük inkişaf perspektivləri vəd edir. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə özünü göstərəcək.

Rövşən NURƏDDİNOĞLU

Nazirlər Kabinetində Azərbaycan-Boliviya əlaqələrinin inkişafı məsələləri müzakirə olunub

Avgustun 18-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizə rəsmi səfərə gəlmış Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətinin AZƏRTAC-a bildiriblər ki, Boliviya dövlətinin belə yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana ilk səfərinin ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına təkan verəcəyinə əminlik ifadə edən tərəflər qeyd ediblər ki, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə müştərək siyasi, habelə bəzən beynəlxalq müstəvиде əməkdaşlığın genişləndirilməsi xalqlarımızın mənafəyi baxımından faydalıdır.

Beynəlxalq və regional problemlərdən səhbət gedərkən boliviyalı qonağa Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münəqşə-



si barədə müfəssəl məlumat çatdırıran Baş nazir Artur Rasi-zadə xüsusi olaraq vurğulayıb ki, Ermənistanın təcavüzkar və qeyri-konstruktiv siyaseti, habelə bəzən beynəlxalq qurumların məsələyə ikili standartlarla ya-naşması nəticəsində hələlik problemin həlli yubadıllır.

Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani Bakıya səfəri çərçivə-

sində keçirdiyi görüşlər və apardığı danışqlar barədə Azərbaycanın Baş nazirinə etraflı məlumat verərək, ölkəmizlə qarşılıqlı faydalı əlaqələrin inkişafı üçün bütün mövcud potensialdan səmərəli istifadə etmək əzminde olduqlarını nəzəre çatdırıb. Sonda qonaq səmimi görüşə görə minnətdarlığını bildirib. Görüşdə bir sıra digər məsələlər etrafında da geniş fikir mübədiləsi olub.

2020-ci ildə 42-ci Dünya Skaut Konfransı və 14-cü Dünya Skaut Gənclər Forumu Misirdə keçiriləcək

2020-ci ildə 42-ci Dünya Skaut Konfransı və 14-cü Dünya Skaut Gənclər Forumu Misirdə keçiriləcək. AZƏRTAC xəbər verir ki, bu barədə qərar avgustun 18-də 41-ci Dünya Skaut Konfransının sonuncu sessiyasında səsvermə nəticəsində qəbul olunub.



42-ci Dünya Skaut Konfransı və 14-cü Dünya Skaut Gənclər Forumunun keçirilməsinə digər namizəd ölkə isə Malayziya idi.

Qeyd edək ki, Dünya Skaut Hərəkatı Təşkilatı öz sıralarında 40 milyondan çox iştirakçını birləşdirir və azı 224 ölkədə və regionda, o cümlədən Azərbaycanda milli skaut qrupları şəbəkəsi vasitəsilə fəaliyyət göstərir. Təşkilata görə, skautinq 2023-cü ilə qədər lider məarifçi gənclər hərəkatına çevriləmeli, feal vətəndaş olmaq, öz cəmiyyətində və bütün dünyada baş verən müsbət dəyişikliklərdə iştirak etmək arzusunda olan 100 milyon gənci sıralarına cəlb etməlidir.



XİN: Azərbaycan Barselonada törədilmiş terror aktlarını qəti şəkildə pişləyir

İspanyanın Barselona şəhərində törədilmiş terror aktlarını qəti şəkildə pişləyir. Terror hücumları nəticəsində həlak olanların ailələrinə dərin hüznə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasına dileyirik. AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Barselonada törədilmiş terror aktları ilə bağlı açıqlamasında yer alıb. Açıqlamada deyilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlerini keskin şəkildə qınayır. Barselonada törədilmiş terror hücumları ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniya kralı VI Felipeyə başsağlığı məktubu ünvanlayıb. Xarici işlər naziri Elmar Məmmədyarov da İspanyanın xarici işlər naziri Alfonso Maria Dastisə başsağlığı məktubu göndərib.

Azərbaycan Respublikasının İspaniya Krallığında səfirliliyindən verilən məluma-



ta görə, Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxt qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb. Səfiriyimiz İspanyanın müvafiq qurumları ilə temasları davam etdirir. Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki, hələ onların şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə KİV-ə və ictimaiyətə xəbər veriləcək.

Moskvalı gənc müğənni Müslüm Maqomayevin xatirəsini yad etmək üçün Bakıya gələndə... böyük sənətkarın kostyumunu geyib


Əfsanəvi müğənni Müslüm Maqomayevin 75 illik yubileyi münasibətilə onun xatirəsini yad etmək üçün keçmiş Sovet İttifaqının müxtəlif güşələrindən Bakıya çoxsaylı qonaqlar gəlib. Müslüm Maqomayevin yaradıcılığının Kişyev, Minsk, Simferopol, Xabarovsk, Moskva və digər şəhərlərdən gəlmiş pərəstişkarları bu böyük sənətkarın dəfn edildiyi Fəxri Xiyabanda onun məzarı üzərinə tərçəklər qoyublar.

AZƏRTAC xəbər verir ki, M. Maqomayevin doğum günü münasibətilə keçirilən tədbirdə moskvalı Andrey Katkov adlı bir gənc də olub. Onun əynində böyük müğənninin stilinə uyğun qara kostyum vardi. M. Maqomayevin pərəstişkarı olduğunu bildirən Andreyin sözlərinə görə, sevimli artistin mezarını ziyaret etmək üçün hər il anası ilə bərabər Moskvadan Bakıya gəlir. Andrey iki yaşıdan bu böyük müğənni ilə tanış olub, çünki Andreyin anası Maqomayevin fotoqrafi idi. Oğlan hecə balaca iken yaxşı vokal imkanlarına malik olması maestro Maqomayevin də diqqətini cəlb edib. Gənc müğənninin anası Yelena Katkova deyib: "Andrey balaca olanda M. Maqomayevi doğum günü münasibətilə təbrik edir və onun üçün "Sinyaya vəçnost" mahnısını ifa edirdi. Ümumiyyətlə, onlar konsertlərdə tez-tez görüşürdülər".

Yelena Katkovanın sözlərinə görə, bir

dəfə M. Maqomayev 1980-ci illərdə hər il keçirilən "İlin mahnisi" konsertində geydiyi kostyumunu özündə xatire kimi Andreyə hədiyye edib. Ana və oğul Katkovlar deyiblər ki, Moskvaya qayğıdan sonra Andreyə müxtəlif konsert səhnələrində Müslüm Maqomayevin şərəfinə təşkil olunan konsertlərdə çıxış edəcək. Andrey deyib: "Məni tez-tez Moskvadakı Azərbaycan diasporunun tədbirlərinə, habelə Azərbaycan mədəniyyəti günləri çərçivəsində təşkil olunan konsertlərə dəvət edirlər. Deyə bilərəm ki, mən moskvalılar arasında Bakını təbliğ edirəm. Avgustun 24-de Moskvada M. Maqomayevin xatirəsinə həsr edilmiş konsert gözlənilir, həmin konsertdə mənim de çıxışım nəzərdə tutulur".

O daha sonra qeyd edib ki, avgustun 18-də Azərbaycan Dövlət Filarmoniyasının yanında bakişlalar üçün çıxış edəcək, orada elbette, böyük Maqomayevin repertuarından mahnılar ifa edəcək. Yelena və Andrey Katkovlar indiyə qədər heç yerdə nümayiş etdirilməmiş fotosəkilləri göstərib, M. Maqomayev haqqında şəxsi xatirələrini bölüşüb'lər.



Gürcü rejissorun filmi "YARAT" da nümayiş etdiriləcək

Avqustun 22-də "YARAT" Müasir İncəsənət Mərkəzində Gürcüstan istehsali olan rejissor Soso Bladzenin ekranlaşdırıldığı "Üç addım" filmi nümayiş ediləcək. AZƏRTAC xəbər verir ki, xronometraji 17 dəqiqə olan ekran əsəri gürcü dilində ingilis subtitrləri ilə təqdim olunacaq. Filmin qəhrəmanı 13 yaşlı Mariam, şəhərin kənarın-



da, atılmış köşkdə səfil atası ilə yaşayır. Guc-bəla ilə dolanan qəhrəmanlar, bazar da köhnə-kürüş şəyələr satırlar və oğurluqdan da çəkinmirlər. Film "Sodrujestvo" Gənc Kino-matoqrafçılarının Beynəlxalq Məktəbinin bütün münsiflər (sənətkarlar və tənqidçilər) heyəti tərəfindən "On yaxşı film" kimi qəbul edilib.

19 avqust 2017-ci il

Şıxmahmud-Xəlli - Naxçıvan şəhər avtomobil yolu istifadəyə verilib

Yaşayış məntəqələrində müasir yol infrastrukturunun yaradılması bu gün muxtar respublikada qarşıda duran əsas vəzifələrdəndir. Rayon mərkəzləri ilə dağ kəndlərini, eləcə də paytaxt Naxçıvan şəhəri ilə ətraf kəndləri birləşdirən avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 18-də Babək rayonunun Şıxmahmud və Xəlli kəndlərini Naxçıvan şəhəri ilə birləşdirən avtomobil yolu əsaslı yenidənqurma işlərində sonra istifadəyə verilib.



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, Babək rayonunun Şıxmahmud və Xəlli kəndlərini Naxçıvan şəhərinin Xətai məhəlləsi ilə birləşdirən avtomobil yolunun uzunluğu 13,3 kilometrdir. Yolda yenidənqurma işləri aparılıb, yol yatağı genişləndirilib, asfalt örtük salınıb. Tikinti işləri həyata keçirilərkən 114 su keçidi qoyulub, yolun yaşayış məntəqələrindən keçən hissəsində 2 min 160 metr məsafədə beton kanal çəkilib. Həmçinin 1400 metr kənddaxili yollar da yenidən qurulub.

Babək rayonunun Şıxmahmud və Xəlli kəndlərində içməli su və kanalizasiya şəbəkəsi qurulub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: "Sosial dövlət o dövlətdir ki, sosial sahəye, insan-

lara böyük diqqət göstərilir və siyasetinin mərkəzində vətəndaş dayanır. Müstəqil Azərbaycanda sosial dövlət anlayışı tam şəkildə təmin edilir".

Bu gün muxtar respublikada həyata keçirilən sosial islahatların əsasında insanların rahat yaşayışı dayanır. Bütün yaşayış məntəqələrində müasir infrastruktur yaradılır. Son illər şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə de içməli su və kanalizasiya sistemlərinin istifadəyə verilməsi ölkəmizdə insan amilinə verilen dəyərin daha bir ifadəsi kimi sakınlər tərəfindən yüksək qiymətləndirilir.

Bu sahədə görülen işlərin davamı olaraq avqustun 18-də Babək rayonunun Şıxmahmud və Xəlli kəndlərində yeni içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin



sədri Əsgər Əsgərov məlumat verib ki, Şıxmahmud və Xəlli kəndlərində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi "Su təchizatı və kanalizasiya investisiya Programı layihə-2" üzrə qənaət olunmuş vəsait hesabına həyata keçirilib. Tikinti işlərinə 2016-ci ilin yanvar ayında başlanıb. Layihəyə əsasən hər iki kənddə ümumilikdə 37,3 kilometr uzunluğunda müxtəlif diametrlə borularla içməli su xətti çəkilib, 1103 evə su verilərək saygac quraşdırılıb, 4 mindən artıq sakın fasilesiz və keyfiyyətli içməli su ile təmin olunub. Su şəbəkəsinin üzərində 7 yanğın hidrantı və 3 suboşaldıcı qoyulub. Şıxmahmud və Xəlli kəndlərində müxtəlif diametrlə borularla 34,5 kilometr uzunluğunda kanalizasiya xətləri də çəkilib və bütün mənzillər şəbəkəyə qoşulub. Hər iki kəndin əkin sahələrinin suvarma su təminatı sahəsində de tədbirlər görülüb. Belə ki, Uzunoba su anbarından sugətirən 1800 metr uzunluğundakı kanal yenidən qurulub və betonla üzənlənib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov sakınları təbrik edərək deyib: Bu gün Şıxmahmud və Xəlli kəndlərinin həyatında əlamətdar gündür. Çünkü su həyat, yol abadlıq və rahatlıq, kanalizasiya sistemləri isə təmizlik və saqlamlıq deməkdir. Bütün bunlara Şıxmahmud və Xəlli kəndlərində nail olunub. Naxçıvan şəhərində içməli su təchizatı və kanalizasiya layihəsi üzrə işlər keyfiyyətələ başa çatdırıldı. Həmin layihədən qənaət olunmuş vəsait hesabına Şıxmahmud və Xəlli kəndlərində yeni içməli su və kanalizasiya şəbəkəsi quruldu. Aparılan abadlıq-quruculuq işlərindən sonra hər iki kənd şəhərtipli qəsəbəyə çevrilmişdir.

Ali Məclisin Sədri deyib: Yaşayış məntəqələrinin abadlaşması, müasir yolların çəkilməsi, su-kanalizasiya sistemlərinin qurulması və insanların rahat yaşayışının təmin olunması ölkəmizdə həyata keçirilən dövlət siyasetinin tərkib hissəsidir. Bütün bunlar o ölkələrdə həyata keçirilir ki, orada dövlət-xalq siyaseti, sabitlik və inkişaf olsun. Azərbaycanda dövlət-xalq siyasetinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, dahi şəxsiyyətin ölkəmizə hər iki rəhbərliyi dövründə bu siyaset öz bəhrəsini vermişdir. Bu gün ölkə Prezidentinin Ulu Önderin yoluna sədaqətinin nəticəsidir ki, dövlət programları qəbul edilərək icra olunur, yaşayış məntəqələrində kompleks quruculuq işləri aparılır, insanların rahat və firavan yaşayışı təmin olunur. Rahat yaşayış olan yerlərdə isə in-

sanlar qayılardan azad olur, öz vaxtlarını təsərrüfatlarının inkişafına sərf edirlər.

Ali Məclisin Sədri deyib: Yaşayış məntəqələrində quruculuq işlərinin aparılması, insanların rifahının təmin olunması bir məqsədə - Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə və inkişafına xidmet edir. Azərbaycanın en qiymətli sərvəti onun insanlarıdır. İnsanlara qayğı isə bu gün dövlətimizin əsas vəzifəsidir. Yaşayış məntəqələrində insanların firavan yaşayışının təmin olunması, gənclərin hərtərəfli təhsil alması və peşə öyrənməsi üçün yaradılan şərait, yeni məktəb binalarının, peşə məktəblərinin istifadəyə verilməsi ölkəmizin gələcəyinə hesablanmış tədbirlərdir.


Ali Məclisin Sədri bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə olunaçağına, tikilənlərin, qurulanların qorunub saxlanacağına əminliyini bildirib, bu işlərdə əməyi olanlara təşəkkür edib, sakınlərə firavan həyat arzulayıb.

Şıxmahmud kənd sakını Zahid Tağıyev minnədarlıq edərək deyib: Şıxmahmud və Xəlli kəndlərində son illər xeyli abadlıq-quruculuq işləri aparılıb, yeni səsial obyektlər tikilərək istifadəyə verilib. Övladlarımızın yaxşı təhsil alması, sakınlərinin saqlamlıqlarının qorunması sahəsində görülən işlər, idarəetmə organlarının müasir binalarda yerləşdirilməsi, xidmət sahələrinin istifadəyə verilməsi, elektrik, rabitə və qaz xətlərinin yenilənməsi, məşğulluğun və rahat yaşayış təmin olunması kəndləri müasir görkəmə qovşdurub, məskunlaşma artıb. Bu işlərin davamı olaraq Şıxmahmud-Xəlli-Naxçıvan şəhər avtomobil yolunun, içməli su və kanalizasiya sistemlərinin istifadəyə verilməsi isə sakınlərin daha böyük sevincinə səbəb olub. Hər iki kənddə sakınlərin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. İnsanlar əkinçiliklə məşğul olur, bol məhsul istehsal edirlər. Torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə Uzunoba su anbarından sugətirən kanalın yenidən qurulması sudan səmərəli istifadəyə və əkin sahələrinin daha da genişləndirilməsinə imkan verəcəkdir. Bütün bunlar bizi daha yaxşı işləməyə sövq edir.

Yaradılan şəraitdən səmərəli istifadə edərək təsərrüfatlarımızı genişləndirəcək, ölkə iqtisadiyyatının inkişafına öz töhfəmizi verəcəyik. Ali Məclisin Sədri Şıxmahmud və Xəlli kəndlərinin içməli su və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işe saldı.

Azərbaycan Sərhəd Mühafizəsi 98-ci ildönümünü qürurla qeyd edir

Azərbaycan Sərhəd Mühafizəsinin hər bir xidməti uğurunun arxasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandani Cənab İlham Əliyevin ali diqqət və qayğısının, etibar və etimadının dayandığı vurgulanır



Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümünü Azərbaycan dövlətçiliyinə xidmətdən irəli gələn qürur və fəxarət hisləri, xidmətdə qazanılmış yüksək nailiyyətlərlə qarşılıyır. Belə ki, DSX-nin mətbuat mərkəzindən "SƏS" qəzetinə verilən məlumatə görə, Azərbaycan Sərhəd Mühafizəsinin hər bir xidməti uğurunun arxasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandani Cənab İlham Əliyevin ali diqqət və qayğısının, etibar və etimadının dayandığı vurgulanır.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin yanvar ayının 13-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan sərhəd gözətçi gəmisi ilə tanış olması, "Tufan" tipli yeni sərhəd gözətçi gəmisinin təməlini qoyması, Dövlət Sərhəd Xidmətinin tərkibində silahlı birleşmələrin yaradılması və xidməti



fealiyyəti tənzimləyən normativ-hüquqi sənədlərinin təkmilləşdirilməsi barədə qərarlar vermesi, döyük əməliyyatlarında ve xidməti-döyüş fealiyyətlərində fərqləndiklərinə görə sərhədçi ləri orden və medallara, fəxri adlara la-

yiq bilməsi şəxsi heyət tərəfindən böyük ruh yüksəkləyi ilə qarşılıyır.

Eyni zamanda, Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümü münasibətilə avqust ayının 18-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri Xiyabanda Ulu Önder Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzəri önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub.

DSX-nin rəhbərliyi və şəxsi heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş cəsur Vətən övladlarının xatirəsini Şəhidlər Xiyabanında anaraq, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Anma mərasimində Azərbaycanın

şəxsi heyəti Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümünü qürur və fəxarət hisləri, xidmətdə qazanılmış yüksək nailiyyətlərlə qarşılıyır. Belə ki, DSX-nin mətbuat mərkəzindən "SƏS" qəzetinə verilən məlumatə görə, Azərbaycan Sərhəd Mühafizəsinin hər bir xidməti uğurunun arxasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandani Cənab İlham Əliyevin ali diqqət və qayğısının, etibar və etimadının dayandığı vurgulanır.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin yanvar ayının 13-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan sərhəd gözətçi gəmisi ilə tanış olması, "Tufan" tipli yeni sərhəd gözətçi gəmisinin təməlini qoyması, Dövlət Sərhəd Xidmətinin tərkibində silahlı birleşmələrin yaradılması və xidməti

fealiyyəti tənzimləyən normativ-hüquqi sənədlərinin təkmilləşdirilməsi barədə qərarlar vermesi, döyük əməliyyatlarında ve xidməti-döyüş fealiyyətlərində fərqləndiklərinə görə sərhədçi ləri orden və medallara, fəxri adlara la-

ylıq bilməsi şəxsi heyət tərəfindən böyük ruh yüksəkləyi ilə qarşılıyır.

Eyni zamanda, Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümü münasibətilə avqust ayının 18-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri Xiyabanda Ulu Önder Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzəri önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub.

DSX-nin rəhbərliyi və şəxsi heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş cəsur Vətən övladlarının xatirəsini Şəhidlər Xiyabanında anaraq, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Anma mərasimində Azərbaycanın

şəxsi heyəti Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümünü qürur və fəxarət hisləri, xidmətdə qazanılmış yüksək nailiyyətlərlə qarşılıyır. Belə ki, DSX-nin mətbuat mərkəzindən "SƏS" qəzetinə verilən məlumatə görə, Azərbaycan Sərhəd Mühafizəsinin hər bir xidməti uğurunun arxasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandani Cənab İlham Əliyevin ali diqqət və qayğısının, etibar və etimadının dayandığı vurgulanır.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin yanvar ayının 13-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan sərhəd gözətçi gəmisi ilə tanış olması, "Tufan" tipli yeni sərhəd gözətçi gəmisinin təməlini qoyması, Dövlət Sərhəd Xidmətinin tərkibində silahlı birleşmələrin yaradılması və xidməti

fealiyyəti tənzimləyən normativ-hüquqi sənədlərinin təkmilləşdirilməsi barədə qərarlar vermesi, döyük əməliyyatlarında ve xidməti-döyüş fealiyyətlərində fərqləndiklərinə görə sərhədçi ləri orden və medallara, fəxri adlara la-

ylıq bilməsi şəxsi heyət tərəfindən böyük ruh yüksəkləyi ilə qarşılıyır.

Eyni zamanda, Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümü münasibətilə avqust ayının 18-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri Xiyabanda Ulu Önder Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzəri önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub.

DSX-nin rəhbərliyi və şəxsi heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş cəsur Vətən övladlarının xatirəsini Şəhidlər Xiyabanında anaraq, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Anma mərasimində Azərbaycanın

şəxsi heyəti Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümünü qürur və fəxarət hisləri, xidmətdə qazanılmış yüksək nailiyyətlərlə qarşılıyır. Belə ki, DSX-nin mətbuat mərkəzindən "SƏS" qəzetinə verilən məlumatə görə, Azərbaycan Sərhəd Mühafizəsinin hər bir xidməti uğurunun arxasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandani Cənab İlham Əliyevin ali diqqət və qayğısının, etibar və etimadının dayandığı vurgulanır.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin yanvar ayının 13-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan sərhəd gözətçi gəmisi ilə tanış olması, "Tufan" tipli yeni sərhəd gözətçi gəmisinin təməlini qoyması, Dövlət Sərhəd Xidmətinin tərkibində silahlı birleşmələrin yaradılması və xidməti

fealiyyəti tənzimləyən normativ-hüquqi sənədlərinin təkmilləşdirilməsi barədə qərarlar vermesi, döyük əməliyyatlarında ve xidməti-döyüş fealiyyətlərində fərqləndiklərinə görə sərhədçi ləri orden və medallara, fəxri adlara la-



Azərbaycan və Boliviya hökumətləri arasında Saziş imzalanıb

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriliblər ki, nazirlər Azərbaycan ilə Boliviya arasında dostluq əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi baxımdan qarşıtlıq səfərlərin əhəmiyyətini qeyd ediblər. Bu xüsusda, Boliviyanın xarici işlər naziri Fernando Uanakuni Mamaninin Azərbaycana ilk rəsmi səfərinin önəmi vurgulanıb.

Söhbət zamanı nazirlər ikitərəflı münasibətlərin hazırlığı səviyyəsini nəzərdən keçiriblər və enerji, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, dağ-mədən sənayesi, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildiriblər. Humanitar sahədə tələbə və elm adamlarının mübadiləsi xüsusilə qeyd edilib.

Nazirlər iki ölkə arasında beynəlxalq təşkilatlar çerçivində əməkdaşlığı təqdir edərək, BMT-nin İqtisadi və Sosial Şurasının 2017-2019-cu illərdə üzvlüyünə Azərbaycanın, BMT-nin İnsan Hüquqları Şurasının 2015-2017-ci illər üçün üzvlüyünə isə Boliviyanın namizədiyinin dəstəklənməsini bildirib və qarşılıqlı teşəkkür ifadə ediblər. Nazirlər, həmçinin iki ölkə arasında Qoşulmama Hərəkatı çerçivində məhsuldar əməkdaşlığın olduğunu xatırladıb, Azərbaycanın Qoşulmama Hərəkatı Dövlətlərinin dövlət və hökumət başçılarının XIII Sammitinə ev sahibliyi etməsi və 2019-2022-ci illərdə bu quruma sədrlik etməsinin Qoşulmama Hərəkatının xoşiyətli məqsəd və məramalarının təşviqinə töhfə verəcəyinə eminlik ifadə ediblər.

Hər iki nazir Azərbaycanın və Boliviyanın bir-birinin siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Həmçinin dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməz olduğunu qeyd edib və aqressiv separatizm və terrorizm bütün forma və təzahürələrini sərt şəkilde qınadıqlarını diqqətə çatdırıblar. Görüşdə, həmçinin nazirlər iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparıb, parlamentlərərəsə əməkdaşlığın təşviqinə dair razılığa gəliblər. Nazirlər "Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş"ı imzalayıblar.

RÖVŞƏN

19 avqust 2017-ci il

Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün çox böyük işlər görülür

Prezident İlham Əliyev: "Azərbaycanda kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün görülən işlər, inanmiram ki, hansısa başqa ölkədə görülsün"

Məlum olduğu kimi, avqustun əvvəllərində Prezident İlham Əliyevin Sədrliyi ilə barama, tütün və findiq istehsalının inkişafı məsələlərinə dair respublika müşaviri keçirildi. Bu müşavirə bundan əvvəlki tədbirlərin davamı olaraq Azərbaycanın, nəinki kənd təsərrüfatının, eləcə də, bütünlükdə iqtisadiyyatının hazırkı dövrü, xüsusən, yaxın perspektiv üçün inkişaf istiqamətlərini özündə ehtiva edən çox ciddi toplantı idi. Orada qaldırılan problemlər, hədəflənən məqsədlər mərkəzi və yerli icra orqanları üçün, sözün birbaşa mənasında, əsl fəaliyyət programıdır.

Prezident İlham Əliyev müşavirədə bildirdi ki, tütünçülük, baramaçılıq, findiqçılıq bu bölgədə əsrlər boyu inkişaf etmişdir: "Bu sahələrin ölkəmizdə çox böyük və zəngin ənənələri vardır. Burada mövcud olan tor-

ramdan 244 tona, findiq bağlarının sahəsi 32 min hektardan 55 min, pambıq ekini sahələri 17 min hektardan 136 min hektara çatıb.

Bütün bunlardan da görünür ki, bu gün Azərbaycanın aqrar sektorunun qarşısında



paq şərait, torpağın münbətiyi, iqlim, coğrafi vəziyyət, xarici bazarlara yaxın olmayıza - bütün bunlar bu sahələrin inkişafına təkan vermişdir".

Qeyd edək ki, ölkəmizdə kənd təsərrüfatının ayri-ayrı sahələrinin inkişafı üzrə dövlət proqramları qəbul olunub. Bundan əvvəl üzümçülük və pambıqcılıqla bağlı dövlət proqramlarının qəbulu, taxılçılığın və heyvandarlığın inkişafı istiqamətində məhüm tədbirlərin görülməsi sübut edir ki, dövlət Prezidentin timsalında qeyri-neft sektorunun vacib və aparıcı sahəsi kimi, bütünlükdə kənd təsərrüfatının inkişafında maraqlı və bu marağın təmin edilməsi üçün qərarında israrlıdır. Görülən tədbirlərin nəticəsidir ki, təkcə cari ilin 6 ayı ərzində ölkə üzrə qeyri-neft məhsullarının ixracı 27, o cümlədən, kənd təsərrüfatı məhsullarının ixracı 40 faizdən çox artıb. Cəmi 2 ilə barama istehsalı 200 kiloq-

təkcə ərzağa olan daxili tələbatı yerli istehsal hesabına ödəmek yox, həmçinin, ölkənin ixracatında kənd təsərrüfatı məhsullarının çəkisini artırmaq kimi ciddi vəzifə durur və çox diqqətçəkən haldır ki, həmin vəzifə ilbəl də ha uğurla icra olunur. Cəmi 10-15 il əvvəl əksər kənd təsərrüfatı, o cümlədən, ərzaq məhsullarını xaricdən alan Azərbaycanındı, nəinki bu anormal balansı öz xeyrini dəyişib, hətta o vaxt idxlə etdiyi məhsulları özü ixrac etməyə başlayıb. Bu baxımdan, hazırda Azərbaycanın daxili istehlak bazarında heyvandarlıq və bitkiçilik məhsullarına olan tələbatın təxminən 80-100 faizinin yerli istehsal hesabına ödənilməsi təqdirləyişli reallıqdır. Təqdirolunası reallıq həm də bizim məhsulların əksəriyyətinin keyfiyyətinin yüksək olmasıdır. İndi bizdə çox az alici tapılar ki, öz meyvə, tərəvəz, süd və et məhsullarımızı qoyub, xaricdən gətirilənlərə üstünlük verisin.

Bir mühüm məqam da, ondan ibarətdir ki, Azərbaycan dövləti və hökuməti her zaman kəndlinin yanında olub, imkan yaradıqca, onun bütün problemlərini həll etməyə çalışıb. Mehəz bunun sayəsindədir ki, bu gün Azərbaycan kəndinin elektrik enerjisi, suvarma suyu, təbii qaz, kəndlilin ise toxum, texnika və maddi vəsait problemi, demək olar ki, yox dərəcəsindədir. Prezident İlham Əliyevin Qax müşavirəsində dediyi sözü bu fikrin davamı kimi de qəbul etmək olar: "O ki qaldı kənd təsərrüfatının ümumi inkişafına, Azərbaycan dövləti, müntəzəm olaraq, bu sahəyə çox böyük vəsait ayırır, investisiyalar qoyulur. Bu gün reallaşan və növbəti illərdə həyata keçiriləcek infrafəktur layihələri de, o cümlədən, kənd təsərrüfatının inkişafına xidmet edir... Kənd təsərrüfatının inkişafı üçün çox böyük işlər görülür. Fermerlər bütün vergilərdən azaddırlar. Ölkəmizə, xüsusən, son illər ərzində ən müasir texnika alınıb getirilir. Azərbaycan dövləti bu məqsədlər üçün yüz milyonlarla vəsait ayırır... Sahibkarlara 2 milyard manat səviyyəsində güzəştli şərtlərlə kreditlər verilir, onların da böyük əksəriyyəti fermerlərin işini yüngülləşdirmək üçün kəndlərə gedir... Azərbaycanda kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün görülən işlər, inanmiram ki, hansısa başqa ölkədə görülsün".

"Ses" Analitik Qrupu



Kənd təsərrüfatının dirçəldilməsi iqtisadiyyatımızın inkişafı üçün vacib məsələdir

Son illər ölkəmizdə kənd təsərrüfatının dirçəldilməsi istiqamətin də mühüm işlər görülür. Xüsusiye, Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifelərə həsr olunmuş iclasında ölkəmizin sosial-iqtisadi mənzəresi geniş şəkildə öz əksini tapdı. İclasda verilən məlumatlar göstərdi ki, qarşıda duran vəzifelər yeriňe yetirilib. Bu gün Ümmümilli Lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir.

Ulu Önder Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəldikdən sonra respublikada kənd təsərrüfatı əsl dirçəliş dövrüne qədəm qoydu. O zaman, bu sahəde SSR tərkibində olan respublikalardan geri qalan Azərbaycan, sürətli inkişaf etməyə, keçmiş İttifaq məqyasında tanınmağa başladı. Əsası Ulu Önder Heydər Əliyev tərəfindən o zamanlardan qoyulan kənd təsərrüfatının inkişaf strategiyası, sevindirici haldır ki, bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyev qarşıya belə məqsəd qoyub ki, Azərbaycan dönyanın en inkişaf etmiş ölkələrin sırasına qoşulmalıdır və bu yönə 2003-cü ildən məqsədönlü siyaset həyata keçirilir. Bu, həm daxili, həm də xarici siyasetdə özünü göstərir. Azərbaycanın daxili siyasetində inkişaf şaxələndirilmiş iqtisadi strategiyaya əsaslanır. Cənab Prezidentin dediyi kimi, biz neft kapitalını insan kapitalına çevirməliyik, neft gəlirlerini qeyri-neft sektoruna yatırmaqla ölkənin bütün regionlarının inkişafını təmin etmeliyik.

Diqqət edin: 2004-cü ildən başlayaraq, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları icra olunur və hazırda bu proqramların üçüncü mərhəlesi həyata keçirilir. Dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin hamisi, demək olar ki, icra olunur. Bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyen bölgəsi yoxdur. Biz daim yeni tikinti, sosial, mədəni və digər obyektlərin təməlinin qoymasının və ya açılışının şahidi oluruq.

Cənab Prezidentin iclasda vurğulduğu kimi, Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoymuluşu üçün mərakeş göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah hali yaxşılaşır. Dövlət başçısı, onu da bildirib ki, ölkəmizdə sosial infrastruktur obyektlərinin tikintisi uğurla aparılır. Belə ki, birinci altı ayda 26 tibb məssisəsi tikilib və təmir edilib. İyirmidən çox modul tipli məktəb tikilib. İlin sonuna qədər onların sayı 100-ə çatmalıdır. Yeni sosial inf-



**Sirvan Əbilov,
Prezident təqaüdçüsü**

rastruktur məsələlərinin həlli dəim diqqət mərkəzindədir. Son illər aparılan məqsədönlü siyaset nəticəsində kənd təsərrüfatında 2,2 faiz səviyyəsində artım baş verib. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institutional dəyişikliklərin müəyyən leşdirilməsi adıçəkilən sahənin keyfiyyətə yeni mərhələyə keçməsinin teməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aq-

rar sahədə ixrac potensialının artırılması məqsədilə müasir aqroparklar və iri fermər təsərrüfatları təşkil edilib.

Bir məsələni, xüsusilə qeyd etmək lazımdır ki, ölkəmizdə kənd təsərrüfatı sahəsində, xüsusilə camışlıq sahəsində mühüm inkişaf əldə etmək, yüksək nailiyətlər qazanmaq olar. Camışlıq bölgəmiz üçün münəsib bir sahədir. Bileşuvər, Şəki və Masallı ki-

mi rayonlarda camışlılığı yüksəltmək olar. Bunun üçün böyük imkanlar var. Təkcə, onu qeyd edim ki, camış 9 ay çöldə yaşamaq imkanına malikdir. Həm də bir sıra xəstəliklərə qarşı dözümlülüyüne görə, bu heyvan növü kənd təsərrüfatında fərqli səciyyə daşıyır. Südü, yağı və digər məhsulları isə olduqca çox faydalıdır.

Eyni zamanda, cənub bölgəsində çayçılığı inkişaf etdirmək olduqca münbətidir. Bunu bağı xüsusi program həyata keçirmək olduqca vacib olardı. Masallıda sovetlər dövründə 3500 hektara qədər çay plantasiyaları vardı. Təkcə, onu qeyd etsek yerine düşər ki, çay biktisi 120 ilədək yaşıyır. Cənub bölgəsində çayçılığın inkişafı üçün xüsusi program hazırlanarsa, bu, o bölgədəki insanların rifah halının daha da sürətlə yaxşılaşmasına getirib çıxarırdı.

Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev vurğulayıb ki, aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir. Bu günde qədər dövlətin təşəbbüsü və maliyyə dəstəyi ilə 32 iri fermər təsərrüfatı yaradılıb. İndi 38 böyük aqropark yaradılır. Dövlət başçısının vurğuladığı kimi, tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaq. Ölək rəhbər qeyd edib ki, qeyri-neft sektorunu məhsullarının ixracı 27 faiz artıb. Bu məhsullar sırasında kənd təsərrüfatı məhsulları da üstünlük təşkil edir. Amma vəzifəmiz bununla bitmir. Çünkü qarşıya vəzifələr qoymulub ki, bu sahədə daha böyük nəticələr əldə olunsun.

İclasda Prezident İlham Əliyev pambıqcılıq, taxılçılıq, baramaqçılıq, tütünçülük, üzümçülük, fındıqçılıq, zeytunçuluq və digər ixrac potensialı yüksək olan məhsulların istehsalının daha da artırılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verdi. Əminəm ki, yaxın gələcəkdə bu istiqamətdə əhəmiyyətli dərəcədə yüksək nəticələr əldə olunacaq, bölgələrimizdə kənd təsərrüfatı daha da inkişaf edəcək. Kənd təsərrüfatının inkişafı isə, bütün iqtisadiyyatın dinamik inkişafı üçün mühüm təkandır.



Ermənistən ordusundakı qəllər və intiharlar cəmiyyətin narazılığını artırıb


Ermənistən mətbuatı Şirak vilayətinin Hatsik kəndində 19 yaşlı əsgər Abas Sloyanın intiharı ilə bağlı xəber yayıldı. Məlumatda görə, Armavir şəhərində xidmət keçən əsgər yoldaşları tərəfində fiziki zorakılıq və tehqirlərə məruz qalıb. Buna dözməyərək kazarmadan qaçan Sloyan əmisinin evində asılı vəziyyətdə tapılıb. AZƏRTAC xəber verir ki, eyni hal Nubaraşen hərbi hissəsində də qeydə alınıb. Vardan Melkonyan adlı əsgər intihar edib. Yaxınları isə onun öldürdüyüünü iddia edirlər. Bununla bağlı artıq Helsinki Vətəndaş Assambleyasına da müraciət olunub.



İşgalçi ölkənin ordusundakı qəllərin və intiharların artması cəmiyyətdə kəskin narazılığa səbəb olub. Müdafiə Nazirliyinin və hökumət binasının qarşısına toplaşan vətəndaşlar övladlarının qatilinə əvvəlmiş hökumətin istefasını tələb edirlər. Etirazçılarından biri deyir ki, oğlu xidmətdə olduğu hərbi hissədə yüksək rütbəli zabit tərəfindən öldürülüb. Həmin şəxs Serj Sarksiyanın yaxın qohumu olduğundan cinayətkar cəzasız qalıb. Vətəndaşlar bildirirlər ki, oğulları hakim rejimin qurbanlarıdır. Onların övladları hərbi xidmətdən ya əlil kimi qayıdır, ya qətəl yetirilirlər, ya da intihar edirlər. Bu cür hallara son qoyulmasını istəyən valideynlər cəmiyyətə çağırış ediblər. Onlar tövsiyə edirlər ki, hər kəs oğullarını Ermənistən ordusundan yayındırsın. Əsasən de gəncləri Qarabağa göndərməkdən çəkimməyə səsləyiblər. "Qarabağ bizim torpağımız deyil, uşaqlarını rejjimin qurbanına çevirməyin", - deyə valideynlər bildiriblər. Onlar qeyd ediblər ki, cəbhədə vəziyyət daha acınacaqdır. Hərbi hissələrdə sosial şərait bərabər vəziyyətdədir. Yemək keyfiyyətsizdir. Hətta zabit ailələri dözlüməz şəraitdə yaşayırlar. Hərbi hissədə intizamsızlıq hökm sürür. Belə vəziyyətdə övladlarının sağ qayıtması ailələr üçün böyük bir möcüzə olar.

Skaut Raxşan Pereyra: Bakı konfransı yüksək səviyyəli təşkilatlığı ilə fərqlənir

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının belə yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Buradakı insanlar çox qonaqpərvər olmaqla yanaşı, həm də məhribandırlar. Bu sözləri AZƏRTAC-a müsahibəsinə də konfransın Sri-Lankadan olan iştirakçı Raxşan Pereyra deyib.



"Azərbaycanın mədəniyyətini, metbəxini çox bəyəndim. Metbəxiniz de musiqiniz kimi zəngindir. Yaradılan bütün şəraitdən razı qaldıq. Azərbaycan hökuməti bu tədbirin təşkil olunmasına böyük dəstək göstərib. Başqa ölkələrdə keçirilən konfranslarla müqayisədə Bakıdakı konfrans daha yüksək səviyyədə təşkil olunub. Özümüzü çox rahat hiss edirik. Şəhərin quruluşu, möhtəşəm binalar, paytaxtinızın gözəlliyi və qonaqpərvər insanlar məni yenidən Azərbaycana qayıtmaga həvəsləndirir. Bir sözə, Azərbaycandan xoş təessüratlarla qayıdağam", - deyə Raxşan Pereyra bildirib.

Qreq Turpi: "Dünya Skaut Komitəsinə məhz Bakıda sədr seçildiyim üçün qürur duyuram"

Bakıda keçirilən Dünya Skaut Konfransı skouting tarixində ən genişmiyəşli tədbirdir. Dünya Skaut Komitəsinə mehz Bakıda sədr seçildiyim üçün qürur duyuram. Çox həyecanlıyam. Gələcək üç il ərzində təşkilatın və skautların mesuliyyətini daşıyacağam, bunu fəreh hissi ilə deyirəm.

Dünya Skaut Komitəsinə yeni sədr seçilmiş britaniyalı Qreq Turpi təessüratlarını AZƏRTAC-in müxbiri ilə bələşərkən belə deyib. Qreq Turpi Bakı konfransının işindən çox razı qaldığını, burada səməreli müzakirələr aparıldığını, vacib qərarlar qəbul edildiyini söyləyib. "Bu, çox maraqlı səyahət oldu. Dünyanın müxtəlif ölkələrindən gəlmiş skautlar yeni dostlar qazandılar, qiyəmtli təcrübə əldə etdilər. Burada çox önemli qərarlar qəbul olundu. İnanıram ki, bu konfrans Dünya Skaut Hərəkatının inkişafına böyük töhfə verəcək. Azərbaycan Skaut Assosiasiyasının işini isə xüsusi vurğulamaq istəyirəm", - deyə yeni sədr bildirib. Qreq Turpi deyib ki, axşam saatlarında Bakı bulvarında bir neçə dəfə yürüş edib, paytaxtin gece görüntüsü onda xüsusi olaraq təessürat yaradıb. "Bakı çox səliqəli, abad və gözəl şəhədir. Buranı çox bəyəndim. Azərbaycanda skautinqin inkişaf edib sıralarını daha da genişləndirəcəyinə inanıram", - deyə sədr vurğulayıb.

Kristos Papageorgiou: Skautların Bakı konfransı çox məhsuldar keçdi

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı zamanı "Bürünç canavar mükafatı"na bəliyənənələrdən biri də 65 iləndən çoxdur skaut hərəkatının üzvü olan yunanistanlı Kristos Papageorgiou idi. O, həm də Beynəlxalq Xristian Ortodoks Skautlar Assosiasiyasının baş katibidir. Təessüratlarını AZƏRTAC-in müxbiri ilə bələşən qonaq Bakıda keçirilən konfransda belə bir mükafat almaqdan çox xoşbəxt olduğunu bildirib.

Kristos Papageorgiou skautların Bakı konfransının mükemməl təşkil edildiyini, çox məhsuldar keçdiyini bildirib. Konfransın keçirildiyi məkanın möhtəşəm olduğunu deyən qonaq bu tədbirin Dünya Skaut Hərəkatının inkişafına öz töhfəsini verəcəyinə inandığını deyib.

Vətənin başlangıç nöqtəsi - müqəddəs sərhədlərimiz

Haradan başlayır Vətən? Heç fikirləşmədən “Vətən sərhəddən başlayır”, -deyər hər bir kəs... Bu ifadə, həqiqətən də, hər birimizi onun ətrafında düşünməyə, yaxşı mənada, vadar edir. Ona görə ki, Vətənin hər bir bucağı, hər bir guşəsi müqəddəslilik rəmzidir. Bu rəmzi isə qorumaq, onun uğrunda canımızdan belə keçmək bizlərin vətəndaşlıq borcudur. Elə buna görə də, Vətənin başlangıç nöqtəsi, məhz müqəddəs sərhədlərimizdir və sərhədlərin toxunulmazlığı Vətənin toxunulmazlığı deməkdir.

“Bayraq, gerb və himn kimi, Azərbaycanın sərhədləri lazımı səviyyədə qorunur”

Hər bir dövlətin əsas attributlarından biri sayılan sərhədlər həm “vətənin başlangıcı”, həm də son hüdududur.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev müstəqil dövlətin əsas dayağının onun silahlı qüvvələrində olduğunu daim vurğulayır. “Sərhəd hər bir dövlətin rəmzidir. Bayraq, gerb və

“Sərhəd hər bir müstəqil dövlət üçün çox əzizdir, vacib bir sahədir və təbiidir ki, sərhədin qorunmasında xidmət göstərən hər kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir”

Ümummilli Lider Heydər Əliyev



himn kimi. Azərbaycanın sərhədləri lazımı səviyyədə qorunur” deyən Ali Baş Koman-

dan onu da bildirir ki, istər suda, istər quruşa, istərsə də səmada Ana Vətənin keşiyini çekən sərhəd qoşunlarımızın igid əsgər-

ləri ordumuzun ən elit seçmələrindədirler desək, heç də yanılmarıq. Hərbi aviasiya, hərbi dəniz hissələri, sərhəd dəstələri, Sər-

həd Qoşunlarının fəaliyyətini təmin edən hərbi hissələr, elmi-tətqiqat hissələrini özündə cəmləşdirən sərhəd qoşunlarımız yarandığı vaxtdan etibarən ökəmizin rifahi uğrunda əzmə hərbi xidmətlərini göstərməkdəirlər. Əlbəttə ki, Sərhəd Qoşunlarının əsərindən tutmuş zabit heyətinədək hər bir Azərbaycan övladı burada xidmət keçməkdən yalnız fərəh və qürur hissi duyurlar. Öz canları, qanları bahasına olsa belə, bu müqəddəslilik rəmzinə toxunulmaz saxlayan sərhədçilərimiz arasında şəhidlik zirvəsinə ucalan igidlərimiz də az deyil. Onlardan bir çoxu milli qəhrəman adını alaraq tariximizə silinməz izlər qoyublar”.

2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti müasir dövrümüzün yeni mərhələsinə qədəm qoydu

Ulu Öndər Heydər Əliyev 2000-ci ildə 18 avqust tarixini sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirmişdir. 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti müasir dövrümüzün yeni mərhələsinə qədəm qoydu. Bu gün onun həmin istiqamətdə qurduğu işlər layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılmışdır. Artıq hər birimiz, əminliklə deyirik ki, bizim Prezi-

Vətənin başlangıç nöqtəsi - müqəddəs sərhadlarımız



dent, bizim Ali Baş Komandan dövlətimizə, millətimizə bağlı rəhbərdir.

Söz yox ki, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti barədə nəticəyə gələrkən, hərbi qurumun rəisi, general-polkovnik Elçin Quliyevin xidmətləri teqdirəlayıqdır. General-polkovnik Elçin Quliyev öz çıxışlarının birində vurğulayıb ki, əldə edilən hər bir nailiyətin arxasında Ulu Öndər Heydər Əliyev tərefindən müəyyənləşdirilmiş mütərəqqi siyaset və bu siyaseti uğurla davam etdirən İlham Əliyev faktoru dayanır: "Azərbaycan sərhədlərinin müdafiəsi işində əldə etdiyimiz bütün nailiyətlər Ulu Öndər Heydər Əliyevin adıyla bağlıdır. Biz sərhədçilər bu hissələri daima qəlbimizde yaşadırıq və bu gün hər bir AZƏRBAYCAN sərhədçisi - əsgerindən generalınadək özünü xoşbəxt sañır ki, onların xidmətinə Dahi Lider Heydər Əliyev qiymət vermişdir. Bu gün bu siyaseti ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev davam etdirir və sərhədçilərin fəaliyyətini, əldə edilən müvəffəqiyətləri və uğurları daim yüksək qiymətləndirir".

Təbii ki, əldə olunan uğurlar davam edəcək. Çünkü ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərefindən göstərilən qayğı nəticəsində, DSX-nin maddi-texniki bazası güclənir və Azərbaycan sərhəd müdafiəsində istifadə olunan yeni texnologiyaların tətbiqi, sərhəd müdafiəsinin daha



da yüksək səviyyədə təşkilinə şərait yaratır. Son illərdə sərhəd müdafiəsində böyük quruculuq işləri heyata keçirilib. Çoxsaylı sərhəd infrastrukturunu yaradılıb, texniki imkanlar artıb. Keçirilən genişməqyaslı taktiki təlimlər sərhədçilərin peşəkarlıq səviyyəsinin artmasında xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq standartlara cavab veren



Sərhədçi idman Olimpiya Mərkezinin istifadəyə veriməsi, məhz ölkə rəhberinin sərhədçilərimizə olan diqqətinin nümunəsidir. O da sərr deyil ki, tarix boyu geniş sərhədlərə sahib olan Vətənimiz dəfələrlə yadəlli düşmənlerin təcavüzünə məruz qalıb. Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, cənnət Qarabağımızın erməni

terrörçuları tərefindən işğalı nəticəsində, bir milyondan çox məcburi köçkünlər doğma yurd-yuvalarından didərgin düşmüşdür. Vətənimizin müdafiəsində verdiyimiz şəhidlərimizin ruhu bizləri qısasa çağırır. Artıq tam əminliklə deyə bilərik ki, o gün uzaqda deyil! Güclü ordumuz Ali Baş Komandanımız İlham Əliyevin əmrinə her an hazırlıdır. Dövlət Sərhəd Xidmətinin müasir hərbi texniki düşməni yerlə yeksan etməyə qadirdir. Bu güc hər bir azərbaycanlının qürur hissəne çevrilib.

Onu da deyək ki, DSX tərefindən ənənəyə çevrilən və yaradılmasının ildönümüne həsr olunan yaradıcılıq müsabiqələri cəmiyyətdə hərbi-vətənpərvərlik ruhunun güclənməsinə zəmin yaradır. Belə müsabiqələrdə gənclər daha çox iştirak edirlər və onlar vətənə və torpağa olan bağlılıqlarını göstərmək imkanı əldə edirlər.

Hər bir vətənpərvər insan, fəxr edir ki, Azərbaycan kimi müasir və güclü dövlətin vətəndaşıdır. İstər quruda, istə sahildə, istərsə de səmada Azərbaycanın təhlükəsizliyini təmin edən, dövlətimizi və milletimizi qoruyan şərəflü əsgərlərimiz, dəyerli sərhədçilərimiz, biz sizinlə hər zaman fəxr etmişik və bundan sonra da qürur duyacaqıq.

RƏFİQƏ KAMALQIZI

19 avqust 2017-ci il

İnternet saytlarının rəhbərlərinə xəbərdarlıq edilib

Azərbaycan Respublikasının Baş Prokurorluğununda aparılmış araşdırmlarla müəyyən edilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən "Aztoday.az", "Infoaz.org" və "Xural.com" internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, içtimai rəyi çəsdirmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZERTAC-a verilən məlumatda görə, bununla əlaqədar həmin saytların baş redaktorları baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilərək,

"Prokurorluq haqqında" Qanunun təhləblrinə müvafiq olaraq rəhbərləri olduqları internet saytlarında sensasiya naminə, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xa-



rakterli məlumatların yayılma-sını davam etdirəcəkləri təq-dirdə bərələrində cinayət mə-siliyyəti de daxil olmaqla, qa-

nunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüb-ləcəklərinə dair rəsmi xəbər-darlıq ediləbilər.

Daşkənddə özbək dilində nəşr edilən "Darakçı" qəzeti ndə Azərbaycanla bağlı məqalə dərc olunub. Qəzetiň baş redaktoru, tanınmış jurnalist və tərcüməçi, Azərbaycan ədəbiyyatının yaxın dostu Rüstəm Cabbarovun yazdığı məqalədə ulu önder Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar haqqında məlumat verilir. Məqalədə, hemçinin Azərbaycan mədəniyyəti, tarixi, eləcə də içerişəhər, qədim Gəncə və Bərdə şəhərləri, Qobustan, Ateşgah haqqında söhbət açılır.

Müəllif içerişəhərlə Özbəkistanın qədim Xiva şəhərindəki İchan Kalanı müqayisə edir. Bildirilir ki, qədimdə hər iki məkan eyni məqsədə xidmət edib, hazırda həm içerişəhərdə, həm də İchan Kalada insanlar yaşayır. Vurğulanır ki, müasir Bakı Şəhər və Qərb mədəniyyətini, memarlıq üslubunu özündə cəmləşdirən bir məqəpolisdir. Məqalə qəzetiň saytında da yer-

Özbəkistan qəzeti Azərbaycan haqqında yazıır



"...İchanbanı kənni Bokuya çiçək. Shəhərinin rəsə və müsulmon əməkdaşlığı dökkənlər, kəmətə kərhanə və məzəvnələr, matbaaları təməmən inanı, unction, müsulmonlar işləyə kənni dökmə və məzəvnələr. Kərhanənin inanı bənni sənə bənni. Ondan bəri xüllə vüscətən möqədə, imarətələr bənni-əməkli təbəqələrənən xüscətələr. Dənizə kənərində inanı bənni təbəqələr kəmətə bənni imarətə bənni..."

ləşdirilir.

Xatırladırıq ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən Azərbaycan

Milli Məclisinin deputati Qəni-rə Paşayevanın təşəbbüsü ilə özbək jurnalıtları və yazarlar üçün "Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü" adlı layihə həyata keçirilir. Layihə çərçivəsində iyulun 17-dən 24-dək Özbəkistanın jurnalist və ya-zarlarının Azərbaycana mediaturu təşkil olunub. Onlar artıq təessüratlarını mətbuatda bö-lüşürər. Layihəyə ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi, Özbəkistandakı sefiriymiz, Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondu və Mətbuat Şurası dəstək göstərib.

Naxçıvanda heyvandarlığın inkişafı dikkət mərkəzindədir

Muxtar respublikada kənd təsərrüfatının, eləcə də onun aparıcı sahələrində olan heyvandarlığın inkişafı daim dikkət mərkəzində saxlanılır. Bu istiqamətdə ardıcıl işlər görülür, mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında, məhsuldarlığın yüksəldilməsində süni mayalandırmaların tətbiqi son illərdə müsbət nəticələrin əldə edilməsinə səbəb olur.

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətindən AZERTAC-a bildi-

rib ki, həyata keçirilən tədbirlər cari ilin birinci yarımilində də uğurla davam etdirilir. Hazırda muxtar respublikada 23 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir. Bu il iyulun 1-i tarixinə olan məlumatda görə, muxtar respublikada 5 min 615 baş iribuyuzlu mal-qarada süni mayalandırma tətbiq olunub, 3 min 807 baş bala alınıb. Qeyd edək ki, muxtar respublikada heyvandarlıqla məşğul olan təsərrüfat subyektlərinə göstərilən dövlət



dəstəyi nəticəsində son illərdə bu sahədə xeyli müsbət nəticələr elde olunub. 2000-ci illə müqayisədə 2017-ci ilin ötən dövründə regionda iribuyuzlu mal-qaradan və xırda buynuzlu heyvanların sayı 2 dəfədək artıb.

Muxtar respublikanın 50-dək yaşayış məntəqəsində sakinlərə səyyar xidmət göstərilib

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitesi tərəfindən Şərur rayonun Oqlanqla kəndində sakinlərə səyyar qaydada daşınmaz əmlakın mülkiyyət hüquqlarının dövlət qeydiyyatı və digər xidmətlər göstərilib. Daşınmaz Əmlak və

Torpaq Məsələləri üzrə Dövlət Komitesindən AZERTAC-a bildirilir ki, yaşayış məntəqələrində səyyar xidmətin göstərilməsi barədə əvvəlcədən elanlar vurulub və sakinlər arasında müvafiq maarifləndirmə işləri aparılıb. Qeyd edək ki, bu ilin birinci yarıyılı Naxçıvan Muxtar

Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitesi tərəfindən muxtar respublikanın 46 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib. Xidmət zamanı 404 müräciət qəbul edilərək müvafiq qaydada baxılıb.



YENƏ DƏ
"NARAHAT-
DIRLAR"...

Rəfiqa

Biz deyəndə ki, dağıdıcı müxalifətin ermənilərlərden fərqi yoxdur, bizi qına-yırlar. Baxın, bu gün ermənilər öz doğma torpaqlarımızdan elə yenə də öz doğma torpaqlarımızı vururlar, bizim cəsur ərenlərimiz de ermənilərin başlarına od eleyirlər. Elə dərhal Qərb ölkələri və təşkilatları bundan "narahat" ol-duqlarını yekə-yekə bəyanatlarında səsləndirir-lər. Bunun ardınca ermənilərə qucaq açaraq, onlara nökerçilik edən radikal müxalifətin erməniləmiş ünsürləri ele hemin ermənilərə millidövlətçilik maraqlarımızı satırlar, dövlətə xəyanəty edirlər, nəticədə, tutulub haqq etdikləri da-ma basılırlar. Əcəba, bu "narahat" olmaq nəmə-ne məsələdir ki, bunlar birçə dəfə də hemin na-rahatlıqlarını bizim xeyrimizə səsləndirmirlər?

Son illər Ermənistən silahlı qüvvələrinin Azərbaycanın cəbhəboyu kəndlərində ayaşlı uşaqları amansızcasına qətl yetirmələri adı ha-la çevrilib. Dünyanın aparıcı Kütləvi informasiya vasitələri və nüfuzlu beynəlxalq qurumları bu vəhşiliyə öz etirazlarını bildirdikləri halda, erməniləmiş radikal müxalifət buna narahatlıqlı keçirmədi. Çünkü radikal müxalifət üçün hər şey puldur, qrantlardır. Baxın, indi də ölkədə keçiriləcək prezident seçkilərində müxalifət düşərgesində olan partiya sədrləri öz uğursuzluqlarını artıq yaxşı bilir.

Dövlətimizin maraqlarını xaincəsinə satan bu iki ünsürdən "yaxşısını" tapa bilməyəcəklər

Bu gün müxalifətlərin "satılmış", "xaricdən ianə alan", "ünsür", "rəzil" kimi ittiham olunma-larına səbəb də, məhz onlara doğru yönəlmış haqlı ittihamlardır. Bu zaman sual olunur ki, əger ənənəvi müxalifət "liderləri", həqiqətən də, satılmış, xaricdən ianə alan, ünsür və rəzil de-yillərə, nəyə görə bu ittihamlardan sonra təşviş keçirirlər? Qorxmurlarsa, çəkinmirlərse (əlbəttə ki, xalqdan-R.H.) hansı səbəbdən mətbuatlarında özlərini hər vəchle təmizə çıxarmağa səy göstərirlər? Bu sualın da cavabı bəlli dir. Cavab budur ki, onlar faş olacaqlarını, daha kəskin qaydada ifşa ediləcəklərini və keçirmək istədi-kərli mitinqin baş tutmayacağını əvvəlcədən anlayırlar. Ona görə də, indi başlayıblar ucundan tutub ucuzuşa getməyə ki, bəs qoymayı, bizi "əzirlər", "pozurlar", "ünsür" adlandırırlar və s. Bu yerdə adama deyərlər ki, a bala, od olmasa, tüstü çıxmaz və ya soğan yeməmisənse, işin ni-yə göyneyir! Çünkü bu gün Azərbaycanın milli-maraqlarını satan əli kərimlər, taleh bağırzadə-lər, Leyla və Arif Yunuslar, xədicedə isməyillər, İsa qəmbərlər... ermənipərəst dairələr bundan möh-kəm narahat olublar. Ona görə ki, dövlətimizin maraqlarını xaincəsinə satan bu ünsürlərdən "yaxşısını" tapa bilməyəcəklər.

Beləliklə, erməniləmiş radikal müxalifəti-lər hələ mitinq keçirsinlər, prezident seçkiləri gəlsin, bu seçkilərdə iştirak etmək hüquq qazansınlar, sonra "bərəkəllah" deyib narahat olsunlar. Çünkü bu "narahat" olma ifadələri normal düşüncəli cəmiyyəti də yamanca bezdirib. Həttə o qədər bezidirib ki, cəmiyyət də belə "narahat" olmalarından ciddi şəkildə narahat olmağa başlayıb. Bu narahatlılıq issa prezident seçkilərinin qədər radikal müxalifəti sonda ya qəbre, ya da ki...

Sahibkarlıq fəaliyyətindən gəlir əldə edən müharibə veteranına güzəşt verilmir

Vergilər Məcəlləsində müharibə veteranı olan fiziki şəxs üçün hansı hallarda vergi güzəşt nəzərdə tutulub?. Vergilər Nazirliyinin Media və Kommunikasiya Merkezində AZERTAC-in sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, muzdla işləyən və qanunvericiliklə müyyəyen edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ veren sənədlərdən (müharibə veteranı vəsiqəsi, müvafiq dövlət orqanlarının arayışları) biri təqdim edildiyi halda 400 manat və aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumun 1 misli, yeni 155 manat çıxılır, yerdə qalan məbləğdən 14 faiz



dərəcə ilə vergi tutulur. Sahibkarlıq fəaliyyətindən gəlir əldə edən müharibə veteranına güzəştin verilməsi Ver-

gi Məcəlləsində nəzərdə tutulmayıb.

Bundan başqa, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğül olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, qanunvericiliklə müyyəyen edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat, mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manat azaldılır. Eyni zamanda, vergi qanunvericiliyinə uyğun olaraq bəlediyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.

Azərbaycan sahibkarları "Moldova Biznes Həftəsi 2017"yə dəvət olunurlar



yaların Təşviqi Fondundan (AZ-PROMO) AZERTAC-a bildirilər ki, "Moldova Biznes Həftəsi 2017" ikitərəfli görüşlər formatında təşkil olunan tədbirlər və müzakirələr, o cümlədən potensial tərefdaşlarla birbaşa əlaqə, eləcə də investisiya sahəsində plan və son tendensiyalar üzrə bir sıra

sessiyalar, sərmayəçilər üçün imkanlar, habelə Moldovada biznesin təşkili və inkişafı əməliyyatlarının araşdırılması üçün platformadır.

Dörd gün ərzində "Moldova Biznes Həftəsi 2017" milli və beynəlxalq səviyyədə avtomobil, enerji, kənd təsərrüfatı məhsulları, təhsil, tikinti, emal,

turizm, informasiya və kommunikasiya texnologiyaları, ticaret, tekstil, geyim və ayaqqabı sahəsində fəaliyyət göstərən müxtəlif ölçülü müəssisə və institutlardan olan iş adamları, sərmayəçilər, siyasi dairələr və sənaye liderlərini, eləcə də inkişaf tərefdaşları və diplomatik korpus nümayəndələrini bir araya toplayacaq. "Moldova Biznes Həftəsi 2017"nin ümumi təşkilatçıları Moldova İqtisadiyyat və İnfrastruktur Nazirliyi və Moldova İnvestisiya və İxracın Təşviqi Təşkilatıdır (MIEPO).

Qeyd edək ki, Moldova özünün rəqabətli işgüzar mühiti, habelə təhsilli, gənc və çoxdillilə əhalisi sayesində beynəlxalq şirkətlərə Avropa və MDB bazarlarına çıxış imkanı verməklə yanaşı, onların əməliyyat xərclərini optimallaşdırın, rəqabətli məvacib mühitində bacarıqlı əmək qüvvəsini aşkar edən və ya şirkətin yerdəyişməsindən asılı olmayaraq paylayıcı şəbəkə, yaxud toplaşma məntəqələrinə yaxınlığını təmin edən məkandır.

Sahibkarlar oktyabrın 3-6-da Moldovanın paytaxtı Kişinev şəhərində ölkənin ən əlamətdar iqtisadi hadisəsi - işgüzar mühit, sərmayə və ixracın təşviqinə həsr olunmuş IV "Moldova Biznes Həftəsi 2017" tədbirinə dəvət olunurlar.

Azerbaycanda İxracın və İnvestisi-

Peşə-ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayı səkkiz min keçib



2017-2018-ci tədris ili üzrə "ASAN peşə" layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir. İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət" mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir. Təhsil Nazirliyindən AZERTAC-a bildirilər ki, avqustun 1-dən indiyədək 8160 nəfər qeydiyyatdan keçib. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.

Bakı və Gəncə şəhərlərində yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul "ASAN xidmət" tərəfindən aparılır. Sumqayıt, Abşeron, Bərdə, Masallı, Sabirabad və Qəbələ üzrə dövlət hesabına şagird qəbulu yalnız "ASAN xidmət" mərkəzlərində aparılır. Ödənişli əsaslarla şagird qəbulu həmin

üzrə müvafiq fənlərin orta bali nəzəre alınmaqla həyata keçirilir.

İlk peşə-ixtisas təhsili müəssisələrində təhsil müddəti altı aylıq, birillik, iki illik və üçillik təhsil proqramları əsasında təşkil olunur. Təhsil müddəti üçillik olan proqramlar üzrə seçimdə yalnız son iki ilde ümumi orta təhsil səviyyəsini bitirən və tam orta təhsil almaq istəyən şəxslər iştirak edə bilər. Ümumi orta təhsil səviyyəsini bitirənlər, eyni zamanda, təhsil müddəti bir (nəqliyyat vəsitələrinin idarə olunması ilə bağlı ixtisaslar istisna olmaqla) və ya iki illik proqramlar üzrə də seçimdə iştirak edə bilər. Sənəd qəbulu avqustun 22-dək davam edəcək. Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi, "ASAN xidmət"in birgə həyata keçirdiyi "ASAN peşə" layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.



RÖVŞƏN
rovsen.rasulov@mail.ru

2018-Ə
QƏDƏR "O
SÖZ" OLMAQ

Payız-qış aylarında yas, yaz-yay aylarında işə ara toxanalarını xatırladan "Milli Şura", AXCP və "NIDA" adlı şivançı təşkilatlarının avqust günşinin işartələri altında çiçəklərinin çürtləməsi təcəccüb doğurmur. Çünkü qarşısından 2018-ci il gəlir və əlbət, adıçəkilən qurumlarda mümkün qədər eyforiyalara qapılmaq imkanları yaranıb. Xüsusiylə bir sıra Qərb ölkələri yenidən qollarını çərmalayaraq bunları "adam" yerinə qoymağın başlayıb. Məhz bundan qürrələnərək, bir neçə gün öncə, eyforiyaya qapılan qaragürühü toplumu, nəticədə, həmin eyforiyadan üzüqara gəlinlərtək geri dönməyə məcbur qaldı. Amma hələ ki, nəyəsə ümidi edirlər. Əli Kərimli sol tərəfdən, Cəmil Həsənli sağ tərəfdən, daha nə bilim, kimlərsə aşağıdan, kimlərsə yuxarıdan başlayıblar günləri saymağa: 2018-ci ilə qaldı, filan qədər...qaldı filan qədər...qaldı filan qədər...Saya-saya gəlirlər hələ ki...

Xədica İsmayıllı da nataraz əndamını yellədə-yellədə ortaya düşüb "maaa da verin" deyib, palatka toyunun şabasını tələb edəcək

Beleliklə, 2018-ci il gələcək və bunların yas palatkarları dönüb olacaq toy palatkası. Daha kimlər və kimlər çirtiq çalıb ortaya düşəcəklər ki, qərbli ağaları bunların əllərinə qrantlardan şabaş paylaşınlar. Kimi-nə 5, kimine 10 dollar məbləğində pul, fərqli etməz, təki şabaş olsun! Əli Kərimli başını dik tutub düşəcək ortaya, Cəmil Həsənli də dalınca gedib el çalacaq. Xədica İsmayıllı da nataraz əndamını yellədə-yellədə ortaya düşüb "maaa da verin" deyib, palatka toyunun şabasını tələb edəcək. Mən hələ Almaniyada oturub, erməniye "dədəmsən" deyən Emin Millini, Orduxanı, Hollaniyada ermənilərlə çəşqa-losqa olan Leyla Yunusu demirəm eee...Əsas odur ki, 2018 gəlir və bunlar fürsəti fövtə vermək istəmirler. Ancaq ki...

Hələ bir cəhd etsinlər, biz də görək nə olur?!

Ancaq ki, bu yerde deyərlər ki, ay qrant şabası xəstəliyinə tutulanlar, axı biz sizə dəfələrle demişik ki, çayı hoppanmamış, "bərəkallah" deməyin! Çünkü həmin mitinqlərin keçirilməsində bir balaca "o söz"... Yeni anlaşılmazlıqlar mövcuddur ki, bundan da təecübələnmək lazımdır. Məsələ ondadır ki, bu günə kimi keçirilən mini aksiyalardakı biabırçılıqlardan, rüsvayıcılıqlardan sonra hər hansı "möhəşəmlikdən" danışmağın, ümumiyyətlə, yeri yoxdur. Elə o günə keçirilən aksiyadan sonra her şey belli oldu, zatən.

Hə, qaldı ki, başına Almaniya havası dəyən Müsavat başqanı Arif Hacılinin "artıq mitinqlərə start vermək" iddiyasına, demək istərdim ki, vallah da, biliyəm, heç nə olmayıcaq! Beş-üç nəfər muzdlu mitinqi düşəcək "Məhsul"un ortasına və başlayacaq hoydu-hoyduya, daha nə bilim, nə...nə və nə... Amması da odur ki, dediyiniz mitinq baş tutmayacaq. Hətta icazəli aksiya olsa belə, onlar yənə də nə isə "qaynatmağa" çalışacaqlar. Amma hələ bir cəhd etsinlər, biz də görək nə olur?! Hərgələ eyforiyaya qapılıb "o söz" olmasalar. "O söz" olmaq da ki, bilirsınız da nədir?..

19 avqust 2017-ci il

Sarkisyanın xarici siyaseti - ugursuzluq və məglubiyyət fonunda:

Erməni prezident bunu gizlətmək üçün Azərbaycana qarşı təxribatlara əl atır

Son günlər cəbhədə erməni silahlı birləşmələrinin yeni təxribatlara əl atmaları, nəticədə Azərbaycan Ordusu tərəfindən susdurulmaları Ermənistən ictimai rəyində qorxu və vahimə yaradır. Hələ ötən ilin aprelində baş verən və ərazilərimizin bir hissəsinin geriyə qaytarılması ilə nəticələnən dördgünlük müharibədən sonra işgalçı qüvvələrin bu və ya digər dərəcədə öz məglubiyyətlərini xalqdan gizlətmək cəhdəri də nəticəsiz qaldı.

Erməni şərhçiləri cəbhədə təxribatların artmasına adi hal kimi baxmaya-raq, hesab edirlər ki, bu, Ermənistən daxili və xarici siyasetinin ugursuzluğunun nəticələrindən. Xüsusi, son günlər Ermənistən silahlı qüvvələrinin Azərbaycanın cəbhəboyu kəndlərində azyaşlı uşaqları amansızcasına qətlə yetirmələri adı hala çevrilib. Dünyanın aparıcı kütüvə informasiya vasitələri və nüfuzlu beynəlxalq qurumları bu vəhşiliyə öz etirazlarını bildirsələr də, Ermənistən dövlətinin uşaq qatılı kimi ad qazanmış prezidenti Serj Sarkisyanın insanlığa yaraşmayan əməlləri hələ de cəzasız qalır. Ermənistən dövləti beynəlxalq hüquqi aktları - Ermənistən 1992-ci ildə ratifikasiya etdiyi BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasını, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevre Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının "Ümumdünya İnsan Haqları Bəyannaməsi"ni, "Vətəndaş və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktı, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyani, "Fövgələdə vəziyyətlərde və hərbi münəqışlər zamanı qadınların və uşaqların müdafiəsi" Bəyannaməsini kobud surətdə pozur.

Müşahidə olunan son vəziyyət isə, onu deməyə əsas verir ki, işgalçı ölkə himayədarlarına arxalanaraq regionda sabitliyi tehdid altında saxlamaqda davam edir, Dağlıq Qarabağ münəqışının sülh yolu ilə həll olunmasına imkan vermir.

Faşist Sarkisyanın təxribat-diversiya hərəkətləri uçuruma doğru

Erməni ekspertlərinin sözlərinə görə, Sarkisyanın yene də təxribat-diversiya hərəkətlərindən əl çəkməməsi, bir daha təsdiqleyir ki, Ermənistən həkimiyəti silahlı birləşmələrin rəhbərliyinə özü "xüsusi" tapşırıq verib. Diger tərəfdən isə, ermənilər tərəfindən Azərbaycana qarşı iftihaların atılması heç də təəccübü hadisa deyil. İşgalçi ölkə çox yaxşı bilir ki, bu gün Azərbaycan Ordusu kifayət qədər güclü və qətiyyətlidir, döyüş qabiliyyəti yüksəkdir. Ordumuz, neinki hansıa təxribatlara cavab verməyə, daha genişmiqyaslı döyüşlərə də hazırlıdır. Müdafiə Nazirliyi de işgalçı ölkəyə xəbərdarlıq edərək bildirir ki, erməni tərəfi bu cür təxribatlari davam etdirərsə, düşmənə vurulacaq zərbe daha ağır və sərt olacaq. Təxribat törfətdiyinə görə isə, Ermənistən yene de peşman olacaq, aprel döyüşlərində olduğu kimi. Ermənistən əhalisi de bunu duymalıdır ki, Sarkisyanın işgalçılıq siyasetinin sonu yoxdur. Çünkü güclü Azərbaycan gücsüz Ermənistənla istenilən dildə danişa bilər.

Erməni ekspertləri işgalçi ölkədə baş verən məglubiyyətlərə, məhz Sarkisyanın ugursuz naşı xarici siyasetinin olduğunu bildirirlər. Qeyd edirlər ki, ölkədə baş verənlərin məsuliyyətini və cavabdehliyi S.Sarkisyan həkimiyəti və onun xarici siyaseti daşıya-



caq. Çünkü Serj Sarkisyanın məntiqi tamamilə sistemlisiz, xarici siyasetdə karən qüvvələrdən asılı olduğunu gizləməyəcək dərəcədə primitivdir. Əger Sarkisyan hələ de eyni siyaseti yürüdəcəyini düşünürək, uzun müddət Ermənistən prezidenti kimi qalacağının hesab edirəsə, yanılır. Ən azından, ötən il baş verən aprel qələbəmiz onun yanlışlığının məntiqi nəticəsidir. Görünür, belə davam edərsə, onda yenidən həmin dərsi verməyin vaxtı çatıb.

Bu da real faktdır ki, Ermənistəndə hakimiyətdə olan hərbi xunta Dağlıq Qarabağ münaqışesinin həllində məraqlı deyil. Bununla Sarkisyan rejimi öz mövcudluğunu və korruption sistemi qoruyub- saxlayır. Bu amil sadə Ermənistən vətəndaşları üçün böyük fəlakət mənbəyidir. Çünkü Dağlıq Qarabağ münaqışesinin mövcudluğu səbebən işgalçı Ermənistən regionda bütün layihələrdən kənardə qalıb. Sarkisyan rejimi isə Ermənistən yox, öz gələcəyini düşünür. Sarkisyan üçün Ermənistən vətəndaşlarının durumundan çox, öz şəxsi ambisiyaları daha önemlidir.

Beləliklə, ermənilər Ermənistən faşist rəhbərliyinin ölkəni uçuruma aparmaqdandan, korruption rəhbərlikdən öz canını qurtarmaq üçün sentyabr ayının sonunda keçiriləcək izdihamlı mitinqdə aksiya iştirakçıları Sarkisyanın istefəsində israrlı olmalıdır. Əksər təqdirde 2017-ci ili də Ermənistən böyük fəlakətlərlə yola salacaq. Ermənistən faşist dövlət rəhbəri öz çirkin əməllerindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər.

A.SƏMƏDOVA

Almaniyada benzİN və dizellə işləyən avtomobillərin istifadəsi qadağan oluna bilər

Almaniyada benzİN və dizellə işləyən avtomobillərin istifadəsi qadağan oluna bilər. AZERTAC xəbər verir ki, Almaniya kansleri Angela Merkel gələcəkdə benzİN və dizellə işləyən avtomobillərin qadağan olunacağı mesajını verib. O, elektriklə işləyən avtomobilər keçidin qüsursuz olmasının vacibliyi vurğulayıb.

Ötən dövrə Fransa və İngiltərə elektriklə işləyən nəqliyyat vasitələrinə keçidi sürətləndirmək üçün 2040-ci ilən əvvəl benzİN və dizelli avtomobilərin qadağan etməyi planlaşdırıldıqları-



A.Merkel deyib: "Avtomobil sənayesi buraxılan səhvlerin düzəldilməsini təmin etməlidir. Kansler benzİN və dizellə işləyən nəqliyyat vasitələrinin qadağasının müştəriyət baxımından da əlvərili olduğunu deyib.



Siyasət dəllalları niyə meydən sulayır?

İLHAM

Yaxşı deyiblər "eşşəyə minmək bir ayib, düşmək isə iki ayib". Əslində, bu misalın mənasını bir o qədər də təhlil etmək və bunun əsasında fikir yürütmək çətindir. İşin sonu sənin üçün ürəkaçan olmasa da, başladığın işi başa çatdırmaq vacibdir. Əks halda, bacarıqsızlıqda və yaritmazlıqda günahlandırılaçsan. Əminliklə demək olar ki, bugünkü siyasi proseslərdə iştirak edənlərin böyük əksəriyyəti proseslərin sonunun necə olacağını düşünmədən siyasetə qatılıblar. Partiya sədrləri siyasetə qatılan zaman qaz vurub, qazan doldurmaqla yanaşı, geniş sosial bazaya sahib olacaqlarını düşününlər.

Amma "kabab iyine gəlməşdi, gəldi gördü ki, eşşək dağayırlar" məsəli olmasın müxalifətin ünlü şou-əhlinin bər-bəzəklə mütrüb simalarından fərqlənməyən funksionerləri siyasetə gəldikən sonra dərk etdilər ki, siyaset heç də onlar üçün arzuolunan məkan deyil. Buranın çovşunu, tufanı və dağı-dərəsi də var. Sadəcə, mini-aksiyalar keçirib, pafoslu bəyanatlar səsənləndirmək siyasetdə uğur qazanmaq və diqqət mərkəzine çevrilmək mümkün deyil. Bu səbəbdənki ki, Arif Hacılı, Əli Kərimli, İsa Qəmbər, Sərdar Cəlaloğlu, Rəsul Quliyev və digərləri 25 ildən çoxdur ki, siyasetdə olsalar da, bir addım da olsun ireliyə doğru gedə bilməyiblər. Qazandıqları ancaq ictimai nifret, hiddət və qəzəb olub. Amma məsələ burasındadır ki, sözügedən məxluqlar ictimai rəyin mənfi münasibətdən heç də pejmürdə deyillər. Əsas odur ki, xarici maraqlı qüvvələr qarşısında üzərlirinə götürdükələri öhdəlikləri yerinə yetirməyə cəhdərər. Təbii ki, qarşılığında külli miqdarda maliyyə yardımını alıblar. Paşa Umudov adlı Sabirabad rayon şöbəsindən olan cəbhəçi əldə etdiyi faktları açıqlayarkən, Ə.Kərimlinin milyonlar sahibi olduğu üzə çıxır. Məlum olur ki, Ə.Kərimli yalnız uşaqlarının İngiltərədə təhsil almalarına, ümumilikdə, 1 milyon manata yaxın pul xərcleyib. Sual yaranır: 2005-ci ildən sonra heç bir yerde işləməyən və maaş almayan Ə.Kərimli bu qədər vəsaiti hardan əldə edib? Söz yox ki, xarici qüvvələr AXCP-yə qrantlar şəklində maliyyə vəsaitləri ayırıblar ki, bundan da Ə.Kərimli öz mənafeyi və şəxsi ehtiyacları üçün xərcləmək imkanı qazanıb.

Ə.Kərimli ilə yanaşı, Müsavatın keçmiş başqanı İ.Qəmbər və eks-spiker Rəsul Quliyev də siyasetə böyük ümidi gələnlərdən olub. Amma reallıq odur ki, bu simalar da, siyasetdə arzu etdiklərini reallaşdırma bilməyənlərdən. R.Quliyev o yazıq və biçarə şəxslərdən ki, siyasetdə olduğu döndən bu gənə kimi, lőber saldıqları partiya olmayıb. Yəni onun işi-güçü ancaq partiyaları deyişmək olub. 10 il ərzində bu yazıq və biçarə məxlüq 4 partiya deyişib. İndi de "Gələcək Azərbaycan" adlı partiyanın yaradılması üçün ugursuz cəhdərər göstərir. Bəlkə də, R.Quliyev, eləcə də, Ə.Kərimli və İ.Qəmbər siyasetin onlarlaq olmadığını başa düşürər. Ancaq girişdə dediyim kimi, "eşşəyə minmək bir ayib, düşmək isə iki ayib" qınağı ilə üzləşməmək üçün siyasetdən cəkilmək istəmirlər. Hər şeyi bir növ taleyin ümidiనə buraxıblar. Düşünürər ki, elə bir məqam və situasiya yetişə biler ki, onlar üçün yeni qapı açılar. Yəni tarixin yenidən tekrar oluna biləcəyi ümidiñədərlər. Qısa desək, "arxa gələn su, bir de gələr" məsəlinə ümid bəsləyirlər. Ancaq anlamırlar ki, ümidi arzulara və istəklərə bağlamaqla, arxin qazılmasına nail olmaq mümkün deyil. Yeter ki, o arxin qazılması üçün layihə, plan və dəstək olsun. Müxalifətin isə nə layihəsi, nə de dəstəyi yoxdur. Bu baxımdan, onları ancaq tarixin zibilliyi gözleyir.

19 avqust 2017-ci il

AXCP sədri Əli Kərimlinin sabiq mühafizəcisi, eləcə də, partiyanın ali möclisinin üzvü Kərim Mehdiyevin saytların birində ifşa edici məlumatları ictimailəşdirməsi, ondan əvvəl isə digər cəbhənin - adıçəkilən siyasi təşkilatın Sabirabad rayon şöbəsinin funksioneri Paşa Umudovun eyni mövqedən çıxış etməsi qarşı tərəfin kəskin narahatlılığına səbəb olub. Daha dəqiq desək, Ə.Kərimli baş verənlərə qarşı əvvəlcə sosial şəbəkədə saxta profillərlə fəaliyyət göstərən söyüş qrupunu işə salsa da, bu, işə yaramayıb. Əksinə, cəbhə sədrinin ifşası daha da artmağa başlayıb. Məhz bu nəticəsizliyi görən Kərimli özünü "təmiz çıxarmaqdan" ötrü videomüraciətlə çıxış edərək, növbəti nağıllarını uydurmağa başlayıb. Yəni inandırmağa cəhd edib ki, guya sürdüyü zəngin həyatı, sən demə, övladlarının maaşları, dost-tanışlarının saxavatı və sair məsələlərə söykənir. Əlbəttə, onun bu yanalarına inananlar yoxdur və AXCP sədri nə qədər nala-mixa döyəcləsə də, faktlar təzkib olunmaz olaraq qalır, eyni zamanda, həmin faktlar Kərimlinin reaksiya verməsi ilə etiraf edilir.

Əli Kərimli ifşasına söyüslə cavab verir

Bu, onun zəifliyi və etirafıdır

Budəfəki blef keçmədi



Bütün bunlara baxmayaraq, cəbhə sədrinin inkarları onu daha da dalaşa sıxışdırır, onun hazırkı vəziyyəti də belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır. Məsələn, Ə.Kərimli videomüraciətə çıxış edib, ətrafi boşalan azsaylı tərəfdarlarını inandırmağa çalışıb ki, Bakının müxtəlif yerlərində villalarının, bahalı maşınlarının olması, övladlarının xarici ölkələrdə fəaliyyət göstərən və elçatmaz ali məktəblərde təhsil alması heç də onun çirkin əməllerinin nəticəsi deyilmiş və s. O cümlədən, guya Azərbaycanda tez-tez "vətəndaş hüquqlarının pozulduğunu" deyən cəbhəçilərin "lidi", guya qarşısına çıxan problemləri Avropa Məhkəməsi vasitəsilə həll etməyə çalışır və nəticədə, "udduğu" işlərin pulunu yeyir. Lakin gəlin görək, Kərimli öz iddialarında nə qədər haqlıdır və o, doğrumu danışır? Diq-qət yetirsək, görərik ki, bu adam sözügedən videomüraciətində aşkar siyasi fahisəliyini sərgileyir, küçə həyətəsiyələri sayəğində davranış göstərir. Yəni dövlətin maraqlarını qoruyan, ölkəni idarə edən hakimiyətə "cəza" (???) verdiyini iddia edir. Söz yox ki, bununla o, ətrafindakıları öz yararsız əfsanələri ile növbəti hipnozuna salmağa çalışır. Ancaq onun budəfəki blefi keçimir. Çünkü birincisi, Azərbaycan dövləti elə bir dövlət deyil ki, hansısa bir qurum ona cəza kəssin! İkinciisi isə Ə.Kərimli kimi siyasetbaz küçə uşağı, ümumiyyətlə, ne Avropana, ne də başqa dairələrdə vacib adam, eləcə də, siyasi aktor olaraq qəbul edilmir. Ən yaxşı halda o, aktor deyil, sadəcə siyasi aktyor, ya da artist kimi deyərləndirilə bilər.

Qaldı ki, onun 42 min avroluq idiasına, tutaq ki, o, bunu əldə edib, ancaq heç bir halda övladlarının 4 illik ən bahalı Avropa təhsil müəssisələrindəki hesabları bu rəqəmlə kifayətlənə bilməz. Bu, mümkünsüzdür! Başqa tərəfdən, boynuna bir neçə milyonluq iddia qoyulan AXCP sədri həmin milyonları şəxsi məqsədləri üçün istifadə etdiyi halda, ifşasının

qeyri-mümkündür!

Hələ biz Ə.Kərimlinin "lidi" hesab etdiyi, ancaq sonradan xəyanət etdiyi mərhum Əbülfəz Elçibeylə bağlı olan maliyyə maxinasiyalarını da ortaya qoysaq, onda nəyin nə olduğunu tam çılpaklılığı ilə görmüş olarıq. Misal üçün, Ə.Elçibey Kələkide olarkən, Türkiyədən AXCP və Elçibeyin müalicəsi üçün (!-R.N.) ayrılmış pulları mənimseyərək partiyaya qənim kəsilən Ə.Kərimli sonrakı illərdə də bu yönəmsiz missiyasını davam etdirdi. Nəticədə partiyani parçaladı və təşkilatın özəyini özünün istədiyi şəkildə qurdur. Yaxşı, bəs Ə.Kərimli pulları haradan qazanır?

Amerikanın maliyyə fondları ilə əlaqələri isti olan Türkəl Kərimlinin bu təşkilatların ayırdığı pulları papaşasına yönəltməsi ilə bağlı faktlar var

Bunun üçün də uzağa getmək lazımdır. Xəzər dənizinin kənarında iki böyük malikanəsi olan Ə.Kərimli, eyni zamanda, Bakı şəhərinin mərkəzində bir neçə evin də sahibidir. "Yurd" sədrinin ABŞ və Avropadan olan bir sıra QHT-lərdən pullar almışlığı ilə yanaşı, Gürcüstanda avtomobil ticarəti ilə də məşğul olduğu bildirilir. Bundan başqa, 2013-cü ildə "Milli Şura" layihəsinə görə, Rusiyadan külli miqdarda pul eldə edən Kərimli bir tərəfdən xarici ölkələrdə fəaliyyət göstərən radikal dini dairələrdən də yaxşıca qazanc əldə edir və on əsası, heç şübhəsiz ki, Ə.Kərimliyə son illərdə en böyük gəlir gətirən sahə "mühacir biznesi"dir. O, Avropa ölkələrindən siğınacaq almaq istəyən şəxslərə saxta arayışları 3-5 min avroya satır. Maraqlıdır, o, bu qədər təmiz insandırısa, nədən həmin qazancılar barede şifahi olsa da etiraflar etmir?

Yenə qayıdaq T.Kərimlinin papaşasına pul göndərmək məsələsinə. Yəni onun Ə.Kərimliyə "dolansıq və məişət problemlərini həll etmək üçün" göndərdiyi pullara gəlincə, bu, heç onun bahalı avtomobilinin benzin pulu etmir. Bu pulların mənbəyi də, əslində, gizli deyil. Çünkü Amerikanın maliyyə fondları ilə əlaqələri isti olan T.Kərimlinin bu təşkilatların ayırdığı pulları "papaşa"sına yönəltməsi ilə bağlı idi. Əgər iddialar doğrudursa, o zaman Türkəl Kərimli həmin fondların Ə.Kərimli üçün ayırdığı pulların müvafiq banklara köçürülməsi, yaxud alternativ çatdırılma vasitələrinə yönəldilməsi işini icra edir. Beləliklə, bəlli olur ki, T.Kərimli atasına pulu heç də öz maaşından göndərmir, bu pullar tamamilə başqa dairələrin göndərdiyi maliyyə vəsaitləridir. Yoxsa ki, T.Kərimli nəyə görə qondarma "DQR"ın saxta prezyidentinin oğlu ilə birgə Fransada və ABŞ-da Azərbaycanəleyhinə keçirilen iclaslarda iştirak edirdi...Təkcə bu fakt heç nəyi demirmi..?

Rövşən NURƏDDİNOĞLU

P.S. Əli Kərimli onu ifşa edənlərə dərhal söyüş və təhqirlərlə cavab verir, yəni sosial şəbəkədəki "zombi"lərini işə salır. Ancaq onun bu cür davranışını, əslində, ona qarşı qaldırılan iddiaları etiraf etməsi kimi də qiymətləndirə bilərik.

Siyasilişmiş QHT ideoloqları ifşa edilir

"Leyla və Arif Yunuslar mütləq həbs olunmalı və ədalət məhkəməsinin ixtiyarına verilməlidir"

Son günlər



dağidıcı müxalifətin təsiri altında olan siyasi siyasi QHT-lərin əsas aparıcı simalarından olan Leyla Yunus, Arif Yunus, Xədicə İsmayıllı, İntiqam Əliyev və digərlerinin feallaşdıqları müşahidə edilir. Bu feallığın 2018-ci ildə keçirilməsi planlaşdırılan prezident seçkiliyi ilə əlaqəsi olduğu barədə fikirlər iki sürürlür. Hətta "Sühl və Demokratiya İnstitutu"nun rəhbəri Leyla Yunus siyasi siyasi QHT-lərin əsas ideoloqlarından olduğu artıq müyyən məsələlər və faktlarla sübuta yetirilir. Bu baxımdan, demek olar ki, maliyyə vəsaiti əldə etmək üçün bəyənəlxalq təşkilatlar və fondlarla Azərbaycanda siyasi siyasi QHT-lər arasında vasiteçiliyi L.Yunus həyata keçirir. Söhbət etdiyimiz QHT rəhbərləri L.Yunusun Azərbaycandakı siyasi siyasi QHT-lərin ideoloquna çevrilməsi ilə bir növ ilana zəher verən funksiyasını yerinə yetirdiyini bildirdilər.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov:

- Bəzi QHT-lərin istər dövlətçilik əleyhinə, dövlət məraqları əleyhinə, isterse də ümumxalq məraqlarına qarşı iş aparmaları satqınlıq və xəyanət eməlidir. Belələrinə güzəst oluna bilməz. Onlar mütləq məsuliyyətə cəlb olunub, layiq olduları cəzəni almalıdır. Bəli, siyasi siyasi QHT-lərin başında "Sühl və Demokratiya İnstitutu"nun rəhbəri Leyla Yunus durur. O, aldığı sifarişləri yerli QHT-lərlə bölüşür. Hansı ki, Leyla və Arif Yunuslar etdikləri cinayət əməllərinə görə həbs olunsalar da, dövlətimiz humanistlik edərək, onları azad etdi. Ancaq onlar bu xeyirxah addımı düzgün qıymətləndirmədilər. Xaricə müalicə olunmaq adı ilə qədəqdan sonra ölkəmiz və xalqımız haqqında hədyanlar səsləndirməyə, ittihamlar iki sərməyə başaldılar. Hesab edirəm ki, onların bu əməlləri bağışlama bilməz. Leyla və Arif Yunuslar mütləq həbs olunmalı və ədalət məhkəməsinin ixtiyarına verilməlidir.

İnsan Hüquqları XXI əsr Fonduunun sədri Şahin Camalov:

- Siyasi siyasi QHT-lərin, xüsusi xaricdən maliyyələşən və Azərbaycanla bağlı başqa dövlətlərin məraqlarına xidmet edən QHT-lərin mütəmadi feallaşmasını biz hər zaman görürük. Bu feallığın əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiliyi ilə bağlı deyil. Siyasi siyasi QHT təmsilçiləri ilin istənilən vaxtında xaricdən görüşlərə, əsas xəttin dənənə xaricə maliyyə yardımçıları əldə etməyə hesablanıb. Hesab edirəm ki, onların aktivliyi heç de 2018-ci ildə keçirilmə

"Turan" İnformasiya Agentliyi və onun baş direktoru Mehman Əliyev vergi yoxlamaları ilə bağlı böyük bir hay-küy qaldırır və hədələyici bəyanatlar səsləndirir. Hətta bir qədər də uzağa gedərək, zəhər verəni AXCP sədri Əli Kərimli kimi çıxışlar etməklə, ölkədə söz və mətbuat azadlığının pozulduğunu sərsəmləyir. Sual yarın, qanunvericiliyin tələbləri ilə atılan addımlar fonnunda hay-küy qaldırmaq və bəynəlxalq təşkilatların diqqət mərkəzinə çəvirləməyə cəhd etmək nə dərəcədə qəzetçilik prinsiplərinə və jurnalist etikasına siğan bir hərəkət hesab edilə bilər?"



Jurnalıtların Həmkarlar İttifaqının sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Əlaşgərlə: "Aparılan yoxlamalardan nə narahat olmaq, nə də burada siyasi şou düzəltməyin yeri yoxdur"

- Vergilər Nazirliyinin hər hansı bir təşkilatda yoxlamalar aparması adı bir haldır, burada qanundankənar heç bir şey yoxdur. Onun, bir dövlət qurumu olaraq funksiyası, missiyası, məhz bundan ibarətdir ki, istənilən təşkilatın, müəssisənin maliyyə dövriyyəsindən ödənilən vergi ödəmələrinə nəzəret etsin və bu sahədə mövcud olan problemləri aradan qaldırınsın. Bənzər yoxlamalar istənilən təşkilatda keçirilir, mənim rəhbərlik etdiyim təşkilatda da olub. Hansısa vergi ödəmələri

Hay-küy salmaq yersizdir

"Kimlərsə "bulanıq suda balıq tutmaq" sevdasına düşüb"

ile bağlı anlaşılmazlıq olanda xəbərdarlıq edirlər, çatışmazlığın aradan qaldırılmasını isteyirlər. Biz də həmin çatışmazlığı aşasdırıb aradan qaldırıraq. Bu baxımdan, "Turan" İnformasiya Agentliyində aparılan vergi yoxlamalarını siyasi amillərlə əlaqələndirmək, bunu guya agentliyin fəaliyyətinə təzyiq kimi şərh etmək düzgün deyil. Belə cəhd göstərənlərin niyyəti başqadır, güman ki, kimlərsə "bulanıq suda balıq tutmaq" sevdasına düşüb.

Mən mövzu ile bağlı yayılan bəyanatları və səsləndirilən fikirləri izleyirəm. Hiss olunur ki, hətta agentlik rəhbərindən aid olmayan ifadələri de onun adına yazıb, problem yaratmaq isteyirlər. Məsələn, özünü hüquq müdafiəçisi adlandıran biri bəyanat yayıb ki, guya "yoxlamalar aparılların tekce vergiye aid sənədlər deyil, həm də agentlikdə çalışan jurnalistlərin yazıları da götürülüb". Hansı ki, dünən "Turan" İ.A rəhbəri özü açıqlama verərək bu hali inkar edərək, deyib ki, vergi qurumları agentlikdən yalnız maliyyə sənədlərini götürüb. Misali ona görə də çəkdim ki, bu hadisə etrafında siyasi gündəm yaratmaq istəyənlər var, onlar həmişə olduğu kimi, hətta xaricdəki siyasi havadarlarına da məktublar yazırlar, Azərbaycan təzyiq göstəriləməsini isteyirlər. Amma unudurlar ki, artıq Azərbaycanda hay-küyle, populist çıxışlarla iş azdırmaq, dövlət qurumlarını qorxutmaq mümkün deyil. Belə durum çıxdan keçib.

İndiki halda optimal variant vergi orqanları ile əməkdaşlıq etmək, çatışmazlıqlar varsa, onları aradan qaldırmaq lazımdır. Əger prosesin gedişində hansısa negativ amil ortaya çıxarsa, onda bunun qarşısını almaq üçün qanunlar çərçivəsində fəaliyyət göstərmək lazımdır. Nəzərə almaq lazımdır ki, "Turan" İ.A bir media qurumu olduğu üçün media təşkilatlarının nəzə-

rindədir. Burada hansısa bir təzyiq amili olarsa, dərhal müdaxilə olunur. Məsələn, Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlama yayaraq bildirib ki, orada aparılan yoxlamalar MŞ tərəfindən izlenilir. Bu na görə də, aparılan yoxlamalardan nə narahat olmaq, nə də burada siyasi şou düzəltməyin yeri yoxdur.



"Sərq" qəzetiñin baş redaktoru Akif Aşırı: "Jurnalist peşəsinin üstünlükleri ilə yanaşı, onun məsuliyyəti də var"

- İstənilən bir təşkilatda, istənilən bir idarə və müəssisədə Azərbaycan qanunvericiliyinə uyğun yoxlamaların aparılması qanuna uyğundur. Yeni qanunun tələblərinə uyğun şəkildə hər hansı bir redaksiyada, informasiya agentliyində və yaxud da şirkətdə yoxlamaların aparılmasına başqa cür don geydirmək düzgün deyil. Əlbəttə, jurnalistlər müstəsna hüquqa malik deyilərlər. Onlar da vətəndaşdır və onlar da Azərbaycan qanunvericiliyinə uyğun şəkildə davranış nümayiş etdirməlidirlər. Bu baxımdan, jurnalist peşəsinin üstünlükleri ilə yanaşı, onun məsuliyyəti də var. Bu məsuliyyət cəmiyyət və dövlət qarşısında məsuliyyətdir. Yeni bu məsuliyyəti hamı tərk etmeli və qanunauğun davranış nümayiş etdirməlidir.



"Bakı-Xəbər" qəzetiñin baş redaktoru Aydin Quliyev: "Bütün media orqanları vergi orqanları qarşısında rüblük və illik hesabatları verirlər"

- Vergi yoxlamaları hər bir demokratik hüquqi cəmiyyətdə fərdi sahibkarlıq biznes strukturlarının fealiyyətinin qanunla tənzimlənməsinin en etibarlı mexanizmlərindən biridir. Dünyanın bütün ölkələrində vergi orqanları istənilən bir biznes strukturunda özəl və yaxud dövlət müəssisələrində vergilərə bağlı öhdəliklərin yerinə yetirilməsi üzərində nəzarət qaydasında yoxlama işləri aparılırlar. Ona görə də, bu cür yoxlamaların nəticələri hələ başa çatmamış hay-küy qaldırmaq yersizdir. Bu cür yoxlamalar istənilən bir media orqanında ola bilər. Necə ki, olur. Mütəmadi olaraq, bütün media orqanları vergi orqanları qarşısında rüblük və illik hesabatları verirlər. Müxtəlif vergi növleri var ki, o vergi növleri ilə əlaqədar media orqanları da məsuliyyət daşıyırlar və hesabatçıdır. O cümlədən, "Turan" İnformasiya Agentliyində bu gün aparılan yoxlamalar normal və vergi nəzarəti qaydasında aparılan bir yoxlamadır. Onun nəticələri başa çatana qədər, düşünürəm ki, çox hay-küy salmaq yersizdir. Yeni təmkinlə davranmaq lazımdır.

GÜLYANƏ

Sərsəm iddialar

"Milli Şura"nın sifarişi ilə bir neçə müxalif gəncin aksiya planlaşdırması növbəti rüsvayçılığa yol açacaq

olan bir ölüm qurum təəssüratı başlıyılır. Miting keçirilsə belə, çox cüzi sayıda insanlardan başqa, aksiyaya heç kim qatılmayacaq".

"Onların çalışdıqları odur ki, xaricdəki yiyləri pullarını kesməsin"- bu fikirləri ASDP sədri, millət vəkili Araz Əlizadə açıqlamasında AXCP sədri Ə.Kərimlinin "Milli Şura"ya prezident seçkiləri ərefəsi mitinqlərə start verdikləri niyyətini şərh edərək bildirib.

"Milli Şura"nın keçirdiyi bütün aksiyaların xalq dəstəyindən məhrum olduğunu diqqətçəkən A.Əlizadə, bu dəfə də eyni mənzərənin təkrarlanacağına əminliyini vurğulayıb: "Bu vaxta kimi özünü "Milli Şura" adlandıran qurumun ele bir aksiyasını görmüşümüz ki, onu kütləvi aksiya kimi xarakterizə etmək mümkün olsun? Xeyr. Onlar ancaq özlərini gündəmdə saxlayırlar ki, xaricdəki yiyləri pullarını kesme-



sin. Bu qurumun keçirdiyi aksiyalar buna xidmet edir".

"Dəfələrlə təsdiq olunub ki, sosial bazanın tamamilə məhrum olmuş dağıdıcı müxalifətin çağırışlarını cəmiyyətimiz qəbul etmir. Çünkü Azərbaycanın milli maraqlarına qarşı çıxır, antiazərbaycançı şəbəkənin tapşırığını yerinə yetirir"-deyen A.Əlizadə, onu

da vurğulayıb ki, onlar cəmiyyətə hansıa yenilik təqdim etmək qabiliyyətinə yox, qrantlar almağa qadirdilər: "Amma meydən eyforiyası ilə yaşanan müxalifə başbilənləri bu reallığı dərk edə bilsəydi, cəmi 50-60 nəfəri cəlb edə bildikləri aksiyalarla özlərini biabır etməzdilər".

Beləliklə, görünən də budur ki, müəyyən xarici qüvvələrin əlində alətə çevrilərək, konkret maddi maraqlara söykənər, bu qüvvələr qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək naminə ucuz siyasi şoular təşkil etməyə yönəlmüş ölüm qurum olan "Milli Şura" fealiyyəti ilə Azərbaycan cəmiyyətinde ikrah hissə yaratmaqdan başqa bir "iş" görməyə qadir deyil. Artıq bu, özünü dəfələrlə şübhə etmək qədər, düşünürəm ki, çox hay-küy salmaq yersizdir. Çünkü cəmiyyətin belə perspektivsiz, mənasız və məzünsüz mitinqlərə heç bir ehtiyacı yoxdur.

Qəzetimiz çapa gedən ərefədə aldığımız məlumatata görə, Ə.Kərimli və C.Həsənliyin arzu və istəklərinə uyğun olaraq mitinq planlaşdırın "Demokratik Gənclər Hərəkatı"nın sədri İsmayıllı İslamoğlu, "Azad Azərbaycan Namine" təşkilatının sədri Agaşırın Tanrıverdioglu, Murad Bayramoğlu, Dəyanət Babayev aksiyanın baş tutmayıcağını dərk etdiklərindən ağıclarının üzünə ağ olmaq məcburiyyətində qalaraq, mitinq keçirməkdən imtiyaz ediblər.

Rəfiqə HÜSEYNOVA

Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyü uğrunda mübarizəsi

XX əsrin əvvəllerində də yeni Azərbaycan dövləti edəbi düşmən olan Rusiya, İran və Ermenistanın təzyiqlərinə və ərazi iddialarına məruz qaldı.

Zaqafqaziyada müstəqillik qazanan kimi Ermənistən Azərbaycana əsaslı ərazi iddiaları irəli sürməyə başladı. Havadalarının köməyiyle ərazilərini genişləndirmek üçün Azərbaycana hərbi təcavüz etdi.

Azərbaycan tədqiqatçısı Tofiq Mustafazadə Ermənistən Azərbaycana qarşı əsaslı ərazi iddiaları və hərbi təcavüzü haqqında yazır: "1918-ci ilin mayında Ermənistən dövlətinin, yaxud Ararat Respublikasının yaradılması elan edilən zaman ona münasib paytaxt lazım idi. Azərbaycan Milli Şurası ermənilərə güzəstə gedib, əhalisi, əsasən, azərbaycanlılar dan ibarət olsa da, İrəvan şəhərinin Ermənistən paytaxtı olmasına razılıq verdi. Bu güzəstin əvəzində ermənilər Yelizavetpol (Gence) quberniyasının bir hissəsinə, yəni Qarabağın dağılıq hissəsinə olan iddialarından imtina etməli idilər. O zaman ermənilərin hərbi quvvələri artıq İrəvan şəhərini işğal etmək üzrə olduğundan, bu, əslində, məcburi güzəst idi.

Ermənistən Respublikası Cənubi Qafqazda ən kiçik (10 min kvadratkilometr) ərazisi olan dövlət idi. Türkiye ilə imzalanmış Batum Müqaviləsinə görə Eçmiədzin və Kümi Türkiyəyə verildirdi. Türkiye Birinci Dünya müharibəsində meğlubiyətə uğradıqdan sonra ermənilər yenidən fəallaşdırılar. "Dənizdən-dənizə Böyük Ermənistən" iddialarını həyata keçirməyə can atan erməni siyasetbazları yerli türk əhalisinin bəşinə olmazın müsibətlər gətirməye başladılar. Ermenistan Qədim Azərbaycan torpaqları olan Zəngəzur, Naxçıvan və Qarabağın dağılıq hissəsini ilhaq etmek xəyalına düşdü.

1918-ci ilin yayından başlayaraq türk xalqlarının qəddar düşməni Andronik Naxçıvan və Zəngəzur bölgələrində Azərbaycan sərhədlerini pozub, dinc əhalini Kütlevi surətdə qırmağa başladı. 1918-ci ilin payızından əzeli Azərbaycan torpaqlarının müsəlman əhalisindən təmizlənməsi əməliyyatına Ermənistən hökuməti özü rəhbərlik etməyə başladı. Daşnaklar 1918-ci ilin axırlarında Zəngəzurda 115, Cavanşir, Cəbrayıllı, Şuşa qəzalarında 21, İrəvan quberniyasında 60- dan çox Azərbaycan kəndini məhv etdilər. 100 mindən çox əhalisi öz yurdundan qovuldu.

T.Mustafazadə göstərir ki, erməni təcavüzkarlarının qarşısını almaq üçün Azərbaycan hökuməti 1919-cu il yanvarın əvvəllerində Şuşa, Cavanşir, Cəbrayıllı və Zəngəzur qəzalarını Gəncə quberniyasından ayırbı, mərkəzi Şuşa şəhəri olmaqla, həmin qəzaların ibarət Qarabağ general-qubernatorluğu yaratdı. Fevralın 12-de Qarabağ general-qubernatoru

vəzifəsinə təyin edilən Xosrov bəy Sultanova, Qarabağda separatçı hərəkatı yatırıb, qayda-qanun yaratmaq tapşırıldı. Ermənistən Qarabağ general-qubernatorluğunun yaradılmasına etiraz etdi, Tomson və Xaskel Azərbaycanın mövqeyini müdafiə etdi.

İyunun əvvəllerində Şuşada əsaslı ərazi iddiaları və hərbi təcavüzü haqqında yazır: "1918-ci ilin mayında Ermənistən dövlətinin, yaxud Ararat Respublikasının yaradılması elan edilən zaman ona münasib paytaxt lazım idi. Azərbaycan Milli Şurası ermənilərə güzəstə gedib, əhalisi, əsasən, azərbaycanlılar dan ibarət olsa da, İrəvan şəhərinin Ermənistən paytaxtı olmasına razılıq verdi. Bu güzəstin əvəzində ermənilər Yelizavetpol (Gence) quberniyasının bir hissəsinə, yəni Qarabağın dağılıq hissəsinə olan iddialarından imtina etməli idilər. O zaman ermənilərin hərbi quvvələri artıq İrəvan şəhərini işğal etmək üzrə olduğundan, bu, əslində, məcburi güzəst idi.

Zəngəzurda və digər yerlərdə Azərbaycanın suveren hüquqları bərabər edildi. X.Sultanovun ciddi təkidi və müttəfiqlərin yardımı ilə Andronik, nəinki Azərbaycanı, hətta Cənubi Qafqazı da tərk etdi.

Ermənilərin iddia etdikləri ərazilərdən biri de Naxçıvan bölgəsi idi. 1918-ci ilin iyul-avqust aylarında Azərbaycan hökumətinin başının Bakını azad etməyə qarışlığı bir anda Naxçıvanı erməni təcavüzündən operativ surətdə dəfə etmək üçün burada Araz-Türk Respublikası təşkil olunmuşdu. Respublikanın tərkibinə Sərdarabad, Uluxanlı, Vedi-basar, Qəmərlı, Şərur, Naxçıvan və Ordubad qəzaları daxil idi. Paytaxtı Naxçıvan şəhəri idi. İngilis komandanlığı, müvəqqəti olaraq, Naxçıvanın idarəciliyini Ermənistana versə də, qəza əhalisinin böyük eksəriyyəti azərbaycanlılar olduğundan, daşnak hökuməti bu qərarı həyata keçirə bilməmişdi. İngilislər Naxçıvanı Ermənistana vermək, Türkiyə ilə qalan müsəlman xalqları arasında xristian-erməni dövləti yaratmaq barədə Kerzon planını həyata keçirmək isteyirdilər.

1919-cu ilin yayında Ermənistən hökuməti artıq Amerika layihəsi üzrə bu ərazilərdə biterəf zona yaradılmasına çalışırı. Ermənilərin niyyəetine görə, Amerika nümayəndəsinin idarə edəcəyi Naxçıvan və Şərur-Dərələyəz general-qubernatorluğu gələcəkdə bu ərazilərin Ermənistana keçməsi üçün əlverişli şərait yaratmalı idi. Lakin naxçıvanlıların mətanəti və Azərbaycan hökumətinin düzgün siyasəti nəticəsində, Ermənistən amerikalılar vasitəsilə Naxçıvana yiyələnmək planları puça çıxdı.

1919-cu il noyabrın 23-də Azərbaycanla Ermənistən arasında saziş bağlandı da, Ermənistən sazişi kobud surətdə pozub, Zəngəzura qoşun göndərdi. Kendilər talan edildi və dinc əhaliyə divan tutuldu.

1919-cu il dekabrın 14-də Azərbaycan hökumətinin təşəbbüsü ilə Bakıda erməni - Azə-

baycan konfransı açıldı. Lakin konfrans ermənilərin günahı ucbatından yarımcıq dayandırıldı.

1920-ci ilin yanварında Ermənistən Azərbaycana qarşı hərbi əməliyyatları yenidən gücləndiridi.


Özlərini Birinci Dünya müharibəsində "böyük müttəfiqlərin kiçik müttəfiqi" sayan ermənilər Paris Sülh Konfransına çox böyük ümidi bəsləyirdilər. Qərb ölkələrinin yardımına arxalanan ermənilər sülh konfransına Türkiyənin yeddi şəhər vilayətinin (Van, Bitlis, Diyarbekir, Harpuq, Sivas, Ərzurum və Trabzon), Türkiyənin Kilikiya bölgəsindəki, dörd sancaqlığın (Maraş, Xozan, Cebel-Berke və İskəndərun şəhəri ilə birləşdirilmiş Adana), bütün İrəvan quberniyasının Tiflis və Yelizavetpol quberniyalarının cənub hissələrinin, Qars və Ərdəhanın onlara verilmesi kimi sərsəm tələblər teqdim etdilər. Üstəlik, ermənilər çox böyük məbleğdə təzminat isteyirdilər.

Antantanın "erməni məsələsində" yubandığını görən Ermənistən dünya ictimaiyyətinin baş vermiş fakt qarşısında qoymaq qərarına gəldi. 1919-cu il mayın 28-də Türkiyənin 6 vilayətinin Ermənistana ilhaq edilmesi və vəhid Ermənistən yaradılması barehə akt qəbul olundu.

Ermənistən rəhbərliyi "erməni məsələsinin" Qafqazdan kənarda qüdrətli və qalib ölkələrin köməyi ilə həll edəcəyinə ümidi edərək konfransda Gürcüstan və Azərbaycan nümayəndələrinin birgə çıxış barədə 1920-ci ilin yazında London Müşaviri və San-Remo Konfranslarında da ermənilər Azərbaycana qarşı əsəssiz ərazi iddiaları ilə çıxış etdilər.

Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 97,3 min kvadrat-kilometr idi. Bundan başqa, 15,6 min kv.km-lük Azərbaycan torpaqları (Borçalı, Qarayazı, Sığnax, Şərur-Dərələyəz, Yeni Bəyazid və s.) Gürgüstan və Ermənistənla mübahisəli ərazi sayıları və milli hökumət bu ərazilərin ana vətənə qovuşması uğrunda mübarizəni davam etdirirdi. Ölkənin inzibati-ərazi quruluşu yeni şəraitə uyğun olaraq dəyişdirildi. Qarabağda erməni iqtisادşalarının yatırmaq və Ermənistənən əlini bu torpaqlardan kəsmək üçün burada xüsusi valilik yaradıldı, yerli ermənilərə mədəni sahəde muxtarlıyyət verildi. XX əsrin sonlarında Azərbaycan yenidən müstəqilliye qovuşmasında yene Ermənistənən ərazi iddiaları və hərbi təcavüz ilə qarşılaşdı. "Milli bayram - Respublika Günü" münasibətlə təntənəli yığıncaqdə çıxışında Ulu Öndər Heydər Əliyev deməsidir:

"Azərbaycan xalqı öz dövlət müstəqilliyini ikinci dəfə də çox ağır və çətin bir şəraitdə əldə edibdir. Azərbaycan 1991-ci ilin sonunda öz dövlət müstəqilliyini elan edən zaman artıq Ermənistən tərəfindən hərbi təcavüz altındadır. Torpaqlarımızın bir qismi artıq işğal olunmuşdur. Bütün



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütlevi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütlevi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə
dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin
tablığı" istiqaməti çərçivəsində hazırlanıb

azərbaycanlılar Dağılıq Qarabağdan qovulmuşdu. Başqa məntəqələrimiz daim atəş altında idil. Xalqımız öz ərazi bütövlüğünü qoruyub-saxlamaq üçün çalışır və vuruşurdu. Azərbaycanın dövlət müstəqilliyi məhz belə bir zamanda və dövrde elan olunub. Ele buna görə də, Azərbaycanın dövlət müstəqilliyi elan olunanandan in-diyyədən respublikamız ağır, çətin proseslər içindədir.

Dövlət müstəqilliyimizi qorub-saxlamaq üçün ən əsas amil Azərbaycanı Ermənistən təcavüzündən xilas etməkdir. Bu təcavüz 8 ildən artıqdır davam edir. Təsəssüflər olsun ki, bir çox səbəblərə görə, bu təcavüz nəticəsində, Azərbaycanın ərazisinin 20 faizi Ermənistən silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal olunmuş bu ərazilərdən Azərbaycanın bir milyondan çox vətəndaşı zorla qovulub çıxarılb, yerindən-yurdundan didərgin düşüb, indi çadırlarda yaşıyırlar. Bu, yəni Azərbaycan torpaqlarının işğal olunması və işğal olunmuş torpaqlardan vətəndaşlarımxın çıxarılması, onların çadırlarda ağır şəraitdə yaşaması qəlbimizdə böyük yarasıdır. Ermənistən təcavüzü Azərbaycanı yaralayıb. Bu yara böyük və ağır yaradır. Bu yara odur ki, torpaqlarımızın bir qismi işğal altındadır. Bu yara ondan ibarətdir ki, bir milyondan çox əhalimiz kökü vəziyyətindədir, ağır şəraitdə, çadırlarda yaşıyır. Bu, bizim dərdir. Bu, xalqımızın başına gələn beladır. Bunun səbəbləri məlumatdır. Bu gün bu barədə izahat verməyə ehtiyac yoxdur. Mən bu faktı, sadəcə, qeyd edirəm.

Bizim əsas vəzifəmiz Azə-

baycan xalqını bu beladan qurtarmışdır. Bu gün, bu bayram günü qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının ərazi bütövlüğünü qorumaq, torpaqlarımızın müdafiəsi uğrunda, Ermənistən təcavüzünə qarşı apardığı müharibədə xalqımız böyük itki-lər və qurbanlar veribdir. Azərbaycanın igid övladları qəhrəmancasına döyüşüb, vuruşular, şəhid olublar və canlarını qurban veriblər. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü yolunda, torpaqlarımızın müdafiəsi yolunda canlarını qurban vermiş Azərbaycan övladlarının xatirəsini qəlbimizdə əbedi yaşıdadacağıq. Eyni zamanda, biz o igidlilik nümunələrindən istifadə edərək xalqımızda qəhrəmanlıq əhvali-ruhiyyəsini daha yüksəklərə qaldırımlıq. Bu, bizim müstəqilliyimizi, ərazi bütövlüğümüzü qorumaq üçün əsas şərtidir, əsas amıldır.

Bildiniz kimi, iki il bundan önce müharibə dayandırılmışdır. Ermənistən ilə Azərbaycan arasında döyüşlərdə atəşkəs haqqında sazişə razılıq vermişik, məsələnin sühl yolu ilə hell olunması üçün çox səyər göstərmişik və bu gün de göstəririk. Biz hesab edirik ki, iki il bundan önce düz addım atmışq, doğru qərar qəbul etmişik. Bu qərar yalnız və yalnız Azərbaycan xalqının sühlsevər xalq olduğunu dünyaya bir daha nümayiş etdirir. Amma eyni zamanda, bu qərar məsələnin sühl yolu ilə hell olunub, Azərbaycan Respublikasının ərazi bütövlüğünün təmin edilməsi üçün qəbul olunubdur.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Qida zəhərlənməsinə yüngülləşdirən prosedurlar

Qida zəhərlənməsi (qida intoksikasiyası) - tərkibində bioloji və ya qeyri-bioloji toksinlər saxlayan ərzaqların qəbul edilməsi nəticəsində yaranan çox kəskin haldır. Xüsusən yay ayları daha çox baş verən zəhərlənmələr zamanı nə etmək lazımlı gəldiyini bilmək onun yüngülləşməsinə və daha rahat və tez ötüb keçmesinə səbəb olur. Ona görə də AZERTAC zəhərlənmələrin müalicəsində xalq təbabəti bilicilərinin təklifi etdiyi müalicə və məsləhətləri təqdim edir.



Zəhərlənmə zamanı çox miqdarda süd içmek lazımdır. Südün həm toksiki maddeləri özüne hopdurmaq və zərsizləşdirmək xüsusiyyəti var, həm çox miqdarda içiləndə qusmaya səbəb olur və zəhərlərin medədən sorulmasına qarşı alınırlar. Eyni məqsədlə xəstəyə ayran da içirmək olar.

Yüngül zəhərlənmələr zamanı ballı şüyüd dəmləməsi yaxşı təsir göstərir. Onu hazırlamaq üçün 1 xörək qaşığı bostan şüyüdünən otu və ya yarım çar qaşığı şüyüd toxumları bir stekan qaynar suda dəmlənlərin, bir qədər soyuyandan sonra dəmləməyə 1 xörək qaşığı bal əlavə olunur. Müxtəlif zəhərlənmələr zamanı çəhrayı rodiolanın spirtli çıxarışı çox yaxşı təsir göstərir. 5-10 damcı ekstraktı az miqdarda suda hell edilərək gündə 2-3 dəfə içmek lazımdır. Sonuncu qəbul axşam saat 19-dan gec olmalıdır. Ekstraktla birləşkə ballı su qəbul etmək olar.

2 xörək qaşığı çöl qatırquyuğu otu 1 litr qaynar suda dəmlənir və gündə 6 dəfə yarım stekan qəbul edilir. Cire toxumlarının bişirməsi də zəhərlənmə zamanı faydalıdır. 10-15 ədəd cire toxumu 350 ml qaynar suda 15 dəqiqə qaynadılır, alınan bişirmə birdəfəyə içiləndən sonra xəstəni qusdurmaq məsləhətdir. Daha sonra yene eyni qədər təzə bişirmə qəbul edilir.

Zəherli göbəlekler, mis və qurğusun duzları ilə zəhərlənmə zamanı hərəsindən 5 xörək qaşığı çöl qatırquyuğu otu və üç-yarpaq yonca çiçəkləri, 2 xörək qaşığı palid qabılqları ilə qarışdırılır. Alınan qarışqıdan 3 xörək qaşığı bir litr qaynar suda dəmlənir və gündə 7 dəfə, hər dəfə yarım stekan qəbul edilir.

10-12 ədəd xirdalanmış biyan köklərinin üzərinə 3 stekan su tökürlər və 1 stekan qalana qədər bışırılır və tez-tez zəhərlənən xəstəyə tez-tez içirilir. 1 çay qaşığı xirdalanmış pişikotu kökləri yarımlı litr qaynar suda 5 dəqiqə qaynadılır, soyuyandan sonra süzülür və hər saatdan bir yarım stekan qəbul edilir. Eyni miqdarda dazı otu, istiotlu nanə yarpaqları, aptek çobanyastığı çiçəkləri və bağayarpağı yarpaqları yiğintisindən 1 xörək qaşığı yarımlı litr qaynar suda yarımlı saat dəmlənir. Hər saatdan bir üçdəbir stekan qəbul edilir.

Qadın voleybolçularımız Sloveniya yığması ilə qarşılaşır

Sloveniyada təlim-məşq toplantılarında olan qadın voleybolçularından ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. AZERTAC xəbər verir ki, Azərbaycanda təşkil olunacaq Avropa çempionatına hazırlaşan baş məşqçi Faiq Qarayevin yetirmələri Sloveniya yığması ilə qarşılaşıblar. Görüş sloveniyalı voleybolçuların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Daha önce Sloveniya ilə qarşılaşan millimiz ilk oyunda 3:1 hesabı ilə qalib gələndə, ikinci görüş 2:2 hesabı ilə yekunlaşdı. Hazırlıq prosesi çərçivəsində millimiz Belçika millisi ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşdı.

ELAN

Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 11, mənzil 59-da yaşayan Panikova Yelena Aleksandrovna 02.10.2009-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH N-0224474 sayılı ÇIXARIŞ sənədi itdiyi üçün etibarsız sayılır.

Ses

Son səhifə

19 avqust

Bədii gimnastika üzrə 24-cü Azərbaycan çempionatı keçirilib

Avqustun 18-də bədii gimnastika üzrə 24-cü Azərbaycan çempionatı keçirilib. AZERTAC xəbər verir ki, gənclər və böyükər yaş kateqoriyalarında yer alan 25 gimnast halqa, top, gürzər və ləntə zövqlü musiqi və çətin elementlərin ahengindən yaranan kompozisiyaları icra edərək medallar uğrunda mübarizə aparıblar.

Milli Gimnastika Arenasında keçirilən yarışın açılış mərasimində Azərbaycan Gimnastika Federasiyasının baş katibinin müavini Nurlana Məmmədzadə deyib: "Artıq 24-cü dəfədir ki, məstəqil ölkəmizde Azərbaycan çempionatını və gimnastikanın 2002-ci ildən yenidən qurulmasının 15-ci ildö-

nümənə qeyd edirik. Bu dövrə bədii gimnastikada olan inkişafın, idmançılarımızın Avropa və dünya çempionu adına layiq görülməsinin, Olimpiya Oyunlarında iştirakının şahidi olmuşuq. Bu gimnastika bayramı münasibətlə iştirakçıları təbrik edir və ən güclülərin qalib gələcəyinə inanıram".

Sonra bədii gimnastika üzrə 24-cü Azərbaycan çempionatı açıq elan edilib. Yarışda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, "Start" İdman Klubu, "Zirvə International" İdman Klubu, eyni zamanda, Gəncə, Qusar və Kürdəmir təmsilciliyi ilə yanaşı, ölkəmizdə təlim-məşq toplantılarında olan xarici idmançılar da maraqlı çıxışları ilə izleyicilərin qarşısına çıxıblar. Beləliklə, yekun nəticəyə əsasən çempionatda gənclər arasında çoxnövülüç üzrə yarışın qalibi Darya Farşafşahriyari olub. Nərimən Səmədova ikinci, Arzu Cəlilova isə üçüncü yerdə layiq görüldü. Büyükərlər arasında Zöhre Ağamirova fəxri kürsünün ən yüksək pilləsine qalıb. Veronika Hudis ikinci, Tanaka Probert Aya isə üçüncü olub. Qaliblər federasiya tərəfindən diplom, medal və hədiyyə ilə mükafatlandırılırlar.



Luis Suarez bir ay yaşıl meydandan kənardə qalacaq

Ispaniyanın "Barselona" futbol klubu uruqvaylı hücumçu Luis Suarezin bir ay yaşıl meydandlardan uzaq qalacağının açıqlayıb. AZERTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, "Barselona"nın "Real Madrid" komandasına 0:2 hesabı ilə məğlub olduğu İspaniya Superkuboku uğrunda cavab matçında zədələnən L.Suarezin sağ dizində şiş təsbit edilib. Futbolçunun La Liqada "Real Betis", "Alaves", "Espanyol" və "Xetafe" ilə qarşılaşmalarda oynaya bilməyəcəyi dəqiqləşib. Həmin matçda zədələnən və müdafiəçi Xerard Pikenin isə "Real Betis"ə qarşı oyunda meydana çıxmazı sual altındadır.

FIFA ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb



FIFA-yə görə bu ilin ən yaxşı baş məşqçisi adına namizədlər məlum olub. Siyahıya 12 mütəxəssisin adı daxil edilib. Namizədlər arasında Zinəddin Zidan ("Real Madrid"), Massimiliano Allegri ("Juventus"), Karlo Ançelotti ("Bavariya"), Antonio Conte ("Çelsi"), Luis Enrique ("Barselona"), Xosep Qvardiola ("Mənchester Siti"), Jozé Mourinho ("Mənchester Yunayted"), Leonardi Jardim ("Monako"), Mauricio Pokettino ("Tottenham"), Diego Simeone ("Atletiko"), Yoavim Löv (Almaniya milli komandası) və Tite (Braziliya milli komandası) var. Qalib sentyabrın 7-dek milli komandaların baş məşqçiləri və kapitanları, elecə də jurnalistlərə azarkeşlər arasında aparılacaq səsvermə ilə müəyyənləşdiriləcək. 2017-ci ilin ən yaxşı baş məşqçisinin adı oktyabrın 23-də İngiltərənin paytaxtı Londonda keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinleri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62**

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

**Qəzet "Ses" in komputer mərkəzində yığılın, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qazetdə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.**

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**